

## **0733\_Az\_Q2017\_Yekun imtahan testinin sualları**

### **Fənn : 0733 Azərbaycanın xarici iqtisadi əlaqələri**

**1 Xarici ticarətin dövlət tənzimlənməsi istiqaməti (Doğru olmayanı göstərin)**

- Turizm fəaliyyəti
- Konflikt
- İdxal
- İxrac
- Ticarətin liberallaşdırılması

**2 Açıq iqtisadiyyat dedikdə nə nəzərdə tutulur?**

- dünya kapital bazarı
- əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- beynəlxalq şirkətlər
- beynəlxalq valyuta sistemi
- dünya iqtisadi əalqələrinin beynəlmilləşməsi

**3 Xİə-nin öyrənilməsi hansı prinsiplərə əsaslanır?**

- ictimai əmək bölgüsü
- xarici iqtisadi məsələlərin həllinə
- xarici iqtisadi əalqələrin gücləndirilməsi
- ictimai əmək bölgüsü
- ümumi dialektik

**4 Dünya bazarın funksiyalarına hansılar daxildir 1. Indikativ milli iqtisadiyyatın vəziyyəti və onun əsas elementləri haqqında 2.istehsalçıların və istehlakçıların məlumatlandırılması 3.Kommunikativ –bazar subyektləri arasında əlaqələrin təmin olunması 4.Tənzimləyici dünya bazar qiymətlərinin sağlamlaşdırılması 5. Sanasionativ –rəqabət mübarizəsi prosesinin sağlamlaşdırılması**

- hamısı
- 1,3
- 5,1
- 4,5
- 2,4

**5 Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu sahələr üzrə necə qurmaq olar 1.əmək resurslarının beynəlxalq miqrasiyası 2.Malların və xidmətlərin beynəlxalq ticarəti 3.Beynəlxalq valyuta-maliyyə kredit sistemi 4. Kapitalların beynəlxalq hərəkəti 5. İnformasiyaların və texnologiyaların beynəlxalq mübadiləsi**

- 3,4
- 1,2
- 2,3
- hamısı
- 4,5

**6 Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu səviyyələr üzrə necə qurmaq olar 1. Fiziki şəxslər 2.Hüquqi şəxslər 3.Təsərrüfat vahidləri qrupu 4. Milli iqtisadi qruplaşmalar 5. Universal və ya ixtisaslaşmış xarakterli beynəlxalq iqtisadi təşkilatlar**

- 2,3
- 4,5
- 1,3
- 1,5
- hamısı

7 Emperik məlumatlara görə , müasir beynəlxalq iqtisadi əlaqələrin ümumi həcmində beynəlxalq ticarətin payı neçə faizdir?

- 90
- 25
- 49
- 51
- 80

8 Dünya təsərrüfat sisteminin formallaşmasının başlandığı kimihansı tarix qəbul olunur?

- XX əsrin sonu
- XIX əsrin sonu , XX əsrin əvvəli
- XVIII əsrin əvvələri
- XV – XVI əsrlər
- XX əsrin ortaları

9 Əmtəələri ölkənin üstün olduğu sahələrdə istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

- Azad ticarət
- Tarif
- Kvota
- Beynəlxalq ticarət
- Beynəlxalq iqtisadi münasibətlər

10 İstehsalın alternativ xərclərinin ölkələrdə fərqli olmasının səbəbi nədir?

- Enerji qiymətlərinin müxtəlifliyi
- Siyasi və iqtisadi sistemlərdə fərqlər
- Valyuta məzənnələrindəki fərqlər
- Inflyasiya səviyyələrinin müxtəlifliyi
- İstehsal amillərinin fərqliliyi

11 Əməyin və digər istehsal amillərinin beynəlxalq bölgüsü əsasında fəaliyyət göstərən ölkələrarası nizamlanmış pul-əmtəə münasibətləri necə adlanır?

- Beynəlxalq bazar
- Dünya bazarı
- Kapital bazarı
- Maliyyə bazarı
- Milli bazar

12 Dünya bazarının inkişaf mərhələsi ilə bağlıdır?

- İşsizliyin artması
- XVIII və XIX əsrlərin sənaye inqilabları
- Dünyada baş verən geosiyasi dəyişikliklər
- Fiziki şəxslərin fəaliyyəti
- Dünya münasibətləri

13 Rəqabət mühiti , aşağıdakı kimi fəaliyyət göstərən bazar strukturudur:

- Bir neçə satıcının bazarda hakimiyyəti
- Yalnız bir satıcının bazarda hakimiyyəti
- Eyni malları istehsal edən çoxsaylı rəqabət
- Oxşar malları istehsal edən çoxsaylı firmaların rəqabəti
- Azsaylı firmaların bazarda rəqabəti

14 Təklif və tələb əyrilərinin kəsişməsi nöqtəsi necə adlanır?

- Müvazinət nöqtəsi
- Müvazinət qiyməti
- təklif elastikliyi
- Təklifin təminatı
- Tələbin elastikliyi

15 Mal və xidmətlər bazarda tarazlıq varsa deməli:

- Texnologiya səviyyəsi tədricən dəyişir
- Qiymət, dəyərin mənfəətlə cəmindən alınır
- Tələb təklifdən çoxdur
- Təklif tələbdən çoxdur
- Tələbin həcmi təklifin həcmi ilə bərabərdir

16 Qiymətin artması ilə alınan malların miqdarının azalmasını göstərən iqtisadi qanun necə adlanır?

- Təklif
- Elastiklik
- Rəqabət
- Tələb
- Marjina fayda

17 Xarici iqtisadi əlaqələrin növlərinə hansı aid deyil?

- Kooperasiyalışma
- Maliyyə-kredit
- Maddi-istehsal
- Turizm
- Elmi-tədqiqat

18 Hal-hazırda Azərbaycan necə ölkə ilə qarşılıqlı iqtisadi-ticarət əlaqəsinə malikdi?

- 52
- 72
- 63
- 84
- 47

19 Respublikamızdan xarici ölkələrə göndərilən məhsulların 74%-ni nə təşkil edir?

- Neft və neft məhsulları
- Kondisioner
- Kimya sənayesi məhsulları
- Elektrik mühərrikləri
- Xalça

20 Azərbaycanın ikitərəfli ticarət əlagələrində olduğu ölkələr hansılardır?

- Hindistan, Türkiyə, Rusiya
- İran, ABŞ, Rusiya
- Kanada, ABŞ, İtaliya
- Iran, Fransa, Macaristan
- Böyük Britaniya, Polşa, ABŞ

21 Azərbaycanın yalnız mal idxlə etdiyi ölkələrə hansılar daxil deyil?

- Kanada

- Singapur
- Norveç
- Danimarka
- Yaponiya

22 Xarici ticarət siyasəti nəyə xidmət edir?

- Maliyyə mənbələrin yaradılması və istifadə olunmasına
- İqtisadi əlaqələrin gücləndirilməsinə
- Büdcə gəlirini artırmaq
- Beynəlxalq əmək bölgüsü
- İqtisadi əlaqələrin zəifləməsi

23 Xarici iqtisadi siyasətin həyata keçirilməsi istiqamətlərindən biri yalnızdır

- Xarici ticarət siyasəti
- Xarici yardım siyasəti
- Xarici investisiya siyasəti
- İqtisadi siyaset
- Ödəniş balansı siyasəti

24 Xalqların ən çox istifadə etdiyi mənəvi əlaqə forması hansıdır?

- Təsərrüfat həyatının beynəlmiləşməsi
- İqtisadi əlaqələr
- Müxtəlif ölkələrdə fəqli malların istehsalı
- Xarici ticarət
- Ümumdünya əmək bölgüsü

25 Xarici ticarətin əsasını təşkil edən prinsiplərdən hansı yalnızdır? 1. Yerli istehsalın kifayət etməməsi 2. Malların qiymətinin beynəlxalq miqyasda fərqlənməsi 3. Müxtəlif ölkələrdə fəqli malların istehsalı 4. Xarici rəqabətdən qorunma 5. Büdcəyə gəlir gətirmək

- 3,4
- 2,4
- 1,2
- 4,5
- 1,3

26 BəB hansı əmək bölgüsünün davamıdır?

- Xalq təsərrüfat əmək bölgüsü
- İctimai əmək bölgüsü
- Sahədaxili əməkbölgüsü
- Ölkələrarası əməkbölgüsü
- Müəssisələrarası əmək bölgüsü

27 Ixtisaslaşma ən çox hansı sahələrdə səmərəlidir.

- İqtisadi sahədə
- Təsərrüfat sahəsində
- Maşınqayırma və kimya sənayesində
- Yeyinti sənayesində
- İstehsal sahəsində

28 Təsərrüfat subyektlərinin ixtisaslaşmasının hansı formaları vardır?

- müəssisə, ərazi, sahə
- əşya, məhsul

- sahə, nəhsul, ərazi
- əşya, ərazi, sahə
- məhsul, ərazi

29 Təsərrüfat subyektlərinin ixtisaslaşması neçə formada olur?

- 6
- 5
- 2
- 4
- 3

30 BəB-in əsas elementi hansılardır? 1. Beynəlxalq ixtisaslaşma 2. xalq təsərrüfatı 3. Kooperasiyalاشما

- 1,3
- Heç biri
- 2,3
- 1,2,3
- 1,2

31 BəB-in neçə əsas elementi var?

- 1
- 5
- 2
- 3
- 6

32 BəB-in xalq təsərrüfatı forması nə ifadə edir?

- Xarici ölkədə fəaliyyət göstərən bir müəssisəilə olan əlaqəni
- Ölkədaxili fəaliyyət göstərən bütün müəssisələr arasındaki əlaqəni
- Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındaki əlaqəni
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındaki əlaqəni
- İki müəssisə arasındaki əlaqələri

33 BəB-in əsas formaları hansılardır? 1. Sahədaxili 2. Ölkələrarası 3. Xalq təsərrüfatı

- Heç biri
- 1,2
- 2,3
- 1,3
- 1,2,3

34 BəB-in neçə əsas forması var?

- 1
- 3
- 2
- 5
- 6

35 Ölkələr arasında təsərrüfat əlaqələri hansı daxilində inkişaf edir? 1. Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda 2. Bu əlaqələrin inkişafında hər iki tərəf maraqlı olduqda 3. Ölkələr arasında xarici iqtisadi əlaqələr gücləndikdə

- Heç biri
- 1,2
- 1,2,3

- 1,3  
 2,3

36 Ölkərlə arasında təsərrüfat əlaqələri neçə şərt daxilində inkişaf edir?

- 2  
 5  
 3  
 6  
 4

37 Beynəlxalq praktikada ölkələr hansı qruplara bölünür? 1. İEÖ 2. İEOÖ 3. Sosialist ölkələr 4. Keçid inqilablı ölkələr

- 3,4  
 2,3,4  
 1,2,4  
 1,2,3  
 1,2

38 Xarici iqtisadi əlaqələrə aid ilk fikri kim vermişdir?

- İ.Krikdon  
 D.Rikarda  
 A.Smit  
 Ş.Rişə  
 Merkantalistlər

39 Neçənci əsrдə xarici ticarət əlaqələrini daha da intensivləşmişdi?

- XVIII  
 XIV  
 XV  
 XVII  
 XVI

40 Bu ölkələrdən hansı işçi qüvvəsi və elmi-texniki naliyyətlərin hesabına BəB-də iştirak edə bilər

- Yaponiya  
 Kanada  
 CAR  
 İtaliya  
 Azərbaycan

41 Bu ölkələrdən hansı təbii ehtiyatların və təbii iqlim şəraitinə görə BəB-də iştirak edə bilər?

- Böyük Britaniya  
 İtaliya  
 Yaponiya  
 Azərbaycan  
 AFR

42 BəB-i müəyyən edən amillər neçə qrupa bölünür?

- 5  
 4  
 2  
 6  
 3

43 Ölkələrin BƏB-də səmərəli iştirak üçün hansı şərtlər olmalıdır: 1. təbii ehtiyatlar 2. əlverişli şərait 3. nəqliyyatın inkişafı

- 1,2,3
- 2,3
- 1,3
- 1,2
- Heç biri

44 Məhsul və investisiya ehtiyatlarına artan tələbatı ödəmək üçün yeganə yol hansıdır?

- Müəssisə səviyyəsini yüksəltmək
- BƏB-də iştirak etmək
- Mövcud müəssisələrin genişlənməsi
- Yeni müəssisələrin tikilməsi
- Xarici iqtisadi əlaqələrin gücləndirilməsi

45 Neçə əmək bölgüsü var?

- 6
- 3
- 2
- 4
- 5

46 Xarici iqtisadi əlaqələr nəyə əsaslanır?

- Xarici ticarət əlaqələrin möhkəmlənməsinə
- Beynəlxalq əmək bölgüsünə
- Ölkələrarası münasibətlərə
- İqtisadi problemlərin həllinə
- Xarici iqtisadi məsələlərin həllinə

47 Xarici iqtisadi əlaqələr haqqında ilk sistemli fikirlər neçənci əsrдə yaranmışdır?

- XV
- XVIII
- XIV
- XVI
- XVII

48 Xarici iqtisadi əlaqələrin əsas bölməsi hansıdır?

- Beynəlxalq-valyuta kredit münasibətləri
- Elmi-texniki əməkdaşlıq
- Kapital ixracı
- Xarici ticarət
- İşçi qüvvəsinin hərəkəti

49 XX əsrдə dunya bazarının formallaşmasının fundamental amillərinə nə aid edilə bilər

- Qlobal sənayeləşməyə aparan iqtisadi fəaliyyətin informasiyalاشması sahəsində inqilabiləşmə
- Dünya təsərrüfatında milli iqtisadiyyatların ixtisaslaşmasının və kooperasiyalashmanın dialektik prosesi kimi başa düşülən beynəlxalq əmək bölgüsü
- Dövlətlərin açıq milli iqtisadiyyata yönələn səylərini əlaqələndirməsi
- Dövlətin tənzimləyici rolunun və transmilli korporasiyaların əhəmiyyətinin artırılması
- Müasir dövrün qlobal problemlərinin gələcəkdə ciddi çətinləşməsi təhlükəsi

50 XX əsrin sonu XXI əsrin başlanğıcında beynəlxalq iqtisadi əlaqələrin təkamülü üçün xarakterik olan başlıca əlamət hansıdır

- Milli gəlirin inkişaf dinamikası
- Ölkələrarası xarici iqtisadi əlaqələr
- Beynəlxalq ticarətin qanunauyğunluqları
- İnkışaf prosesində nisbi müstəqilliyi saxlamaqla xarici iqtisadi əlaqələrin bütün səviyyələrinin qarşılıqlı asılılıq dərəcəsinin güclənməsi
- Ölkələrarası mübadilə

51 Beynəlxalq iqtisadi münasibətlər hansı ərazilərdə ilk dövlətlərin yaranması ilə təşəkkül tapmışdır

- Amerika
- Asiya və Avropanın
- Azərbaycan
- Türkiyə
- Qədim Yunanıstan

52 Beynəlxalq iqtisadi münasibətlər bizim eradan əvvəl neçənci minillikdə yaranmışdır

- I-V
- I-II
- IV-III
- V-VI
- V-VI

53 Xarici iqtisadi əlaqələrin vəzifələri nə zaman səmərəli həyata keçə bilər

- Bazarın tədqiqində
- İstehsalı genişləndirdikdə
- Birbaşa və dolayı
- Ölkənin əsaslandırılmış iqtisadi inkişaf programı olsun
- Yeni mal istehsal etdikdə

54 Müasir xarici iqtisadi fəaliyyət strategiyası nəyin əsasında qurulur

- global iqtisadiyyat ilə milli iqtisadiyyatın əlaqəsini gücləndirmək
- ixracın artması
- gömrük rüsumlarının artırılması
- ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi
- idxlərin artması

55 Qloballaşma prosesi nədir: 1.İqtisadi sosial münasibətlərin genişlənməsi; 2.Ölkələrarası integrasiyanın genişlənməsi; 3.Xarici ticarət; 4.Əmək resurslarının miqrasiyası; 5.İnjinirinq və informasiya əməkdaşlığı.

- 2,5
- 3,4
- 1,5
- hamısı
- 1,2

56 Xarici iqtisadi əlaqələrin inkişafı hansı tarixi mərhələlərdən keçmişdir 1) Qədim –Şərqi sivilizasiyası dövrü 2) Antik Aralıq dəniz sivilizasiyası dövrü 3) Orta əsrlər dövrü 4)Yeni zaman dövrü 5) XX əsrin sənaye sivilizasiyası dövrü

- hamısı
- 3,5
- 2,3
- 1,5

2,5

57 Müasir xarici iqtisadi əlaqələrin vəzifəsi hansılardır

- xarici ticarət siyaseti
- Beynəlxalq iqtisadi integrasiya
- Elmi –texniki strukturlara əsaslanan yeni ixracat sahələrinin sürətli inkişafı
- iqtisadi əlaqələrin gücləndirilməsi
- Qloballaşma

58 Beynəlxalq təsərrüfat əlaqələrinin qloballaşma prosesinə aiddir

- ölkələr arası mübadilə
- Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsi
- İqtisadi problemlərin həlli
- Aynı-ayrı ölkələrin inzibati strukturlarının beynəlxalq mübadiləyə cəlb edilməsi
- beynəlxalq əmək bölgüsü

59 Xarici iqtisadi əlaqələlər sistemində baş verən müasir proseslərdən ən əsası nədir

- Beynəlxalq lizinq əməliyyatları
- Beynəlxalq miqrasiya
- Beynəlxalq valyuta –maliyyə əlaqələri
- Beynəlxalq iqtisadi integrasiya
- Qloballaşma

60 Xarici iqtisadi əlaqələrin predmetinə hansı formalar aid edilir 1. Xarici ticarət ;2.əmək resurslarının beynəlxalq miqrasiyası; 3.Beynəlxalq texnoloji əməkdaşlıq; 4. Beynəlxalq integrasiya;5. Beynəlxalq turizm 6.Maliyyə-kredit resurslarının beynəlxalq istifadəsi

- hamısı
- 2,6
- 3,4
- 1,6
- 4,6

61 Ölkənin xarici iqtisadi fəaliyyəti nədə öz əksini tapır:1.Xarici ticarət; 2.Beynəlxalq elmi-texniki; 3.Investisiya; 4.Maliyyə və kredit; 5.əmək resurslarının qarşılıqlı hərəkətində

- hamısı
- 1,5
- 4,5
- 2,3
- 3,5

62 Dövlətin xarici iqtisadi əlaqələrin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aiddir:1.inzibati vasitələr; 2.tarif vasitələri; 3.məişət vasitələri;4.texniki vasitələr; hüquqi vasitələr

- 1,2,3
- 1,2,4
- 2,4,5
- 1,3,5
- 3,4,5

63 Xarici iqtisadi əlaqələrin predmetinə hansılar aiddir:Daxili əmtəə bazarları; Beynəlxalq əmək miqrasiyası;Xarici ticarət;Milli bazar vəsaitləri;Beynəlxalq integrasiya

- 1,3,4
- 2,3,5

- 2,3
- 1,3,5
- 2,4,5

64 XXI əsrдə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- Daxili bazar
- Açıq qapı
- Mütləq üstünlük
- Merkantalizm
- Müqayisəli üstünlük

65 Azərbaycanın xarici iqtisadi əlaqələrdə mühüm yer tutan əmtəə hansıdır

- Zəfəran və zeytun
- Kənd təsərrüfatı məhsulları
- Yanacaq və sütkü materialları
- Qızıl və uran
- Ərzaq malları

66 Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nələr aiddir

- Ölçü strukturu
- Tam inhisar
- Kamil rəqabət
- Struktur problemi
- Sahəvi struktur

67 Dünya bazarının formallaşmasına təsir edən amillər

- Həyat səviyyəsi
- Elmi-texniki tərəqqi
- Xarici ticarət siyasəti
- Əmək haqqı
- Əhalinin sıxlığı

68 Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nə aiddir

- Kamil rəqabət
- Oliqopoliya
- Struktur problemi
- İnhisarçı rəqabət
- Tam inhisar

69 Dünya kapitalist bazarının inkişaf mərhələləri

- Milli valyutanın dönərliyi
- Maşınlı iri sənaye
- Kapitalizmin korporativ inkişaf mərhəlesi
- Milli valyutanın dönərliyi
- Maliyyə bazarı

70 Dünya təsərrüfatının beynəlmilləşməsinə təsir edən amillər

- Əmtəələrin qiymət fərqi
- İqtisadi inkişaf
- Xarici rəqabət
- Elmi-tədqiqat
- Tədiyə balansı

71 Əmtəə növlərinə görə bazarın təsnifikasi

- İstehlak malları bazarı
- İstehsal- vasitələri bazarı
- Pərakəndə satış
- Topdan satış
- Yanacaq-energetika və xammal

72 Ölkələr arasında iqtisadi münasibətlər sistemi

- Advalorem
- Xarici ticarət
- Proteksionizm
- Ödəniş balansı
- Liberallaşdırma

73 Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə qruplaşmasına nə aiddir

- İxrac yönəmlü xarici ticarət siyasəti
- Texnologiya ixrac edən ölkələri
- Hazır məhsul ixrac edən ölkələri
- Xammal ixrac edən ölkələri
- Keçid iqtisadiyyatı ölkələri

74 Ümumi bazarın yaranmasının şərtləri

- Qarşılıqlı yardım siyasəti
- Gömrük birlüyü
- Sosial siyaset
- Rəqabət
- Büdcə siyasəti

75 Xarici iqtisadi əlaqələr predmetinə aid deyil

- Daxili pul emissiyası
- Əməyin miqrasiyası
- Xarici ticarət
- Daxili əmək bölgüsü
- Beynəlxalq turizm

76 Kim xarici ticarət rolunun xalqın sərvətinin artmasında görürdü?

- Yuxarıdakıların hamısı
- Neoklassiklər
- Merkantilistlər
- Fiziokratlar
- Kapitalistlər

77 17-ci əsrдə hakim iqtisadi nəzəriyyələr hansı idi?

- Neokeynsçilik
- Keynsçilik
- Fiziokratizm
- Merkantilizm
- Proteksionizm

78 Məhsulun həyat dövrü neçə mərhələdən ibarətdir?

- 5
- 4
- 3
- 6

79 Beynəlxalq sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- Bütün cavablar yanlışdır
- Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi inkişaf nazirliklərinin
- Müxtəlif ölkələrin əməkdaşlıq edən hökmətlərinin
- Müxtəlif ölkələrin əməkdaşlıq edən mərkəzi banklarının
- Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi münasibətlər

80 Milli sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- Ölkənin dövlət və iqtisadi qurumlarının
- Ölkənin kiçik sahibkarlıq subyektlərinin
- Ölkənin təsərrüfat subyektlərinin
- Ölkələrin ən böyük sahibkarlıq subyektlərinin
- Bütün cavablar yanlışdır

81 BəB dövlətlər arasında hansı bölgünün bir mərhələsi hesab olunur?

- beynəlxalq əmək bölgüsü
- fərdi əmək bölgüsü
- xüsusi əmək bölgüsü
- ümumi əmək bölgüsü
- ərazi əmək bölgüsü

82 Qlobal iqtisadiyyatın formalaşması prosesi neçənci əsrlərə təsadüf edilir

- XVII əsrдə
- XIX əsrin ortalarına
- XIX əsrin axırına
- XX əsrin ortalarına
- XVIII əsrin axırında

83 BəB nəzəri əsası klassik siyasi iqtisadçılarından kimlərin əsərlərində öz əksini tapmışdır

- M.Ciark
- F.Engels
- Xekşer –Olin -Sammuelson
- Merkantalistlər
- A.Smit, D.Rikardo , C.St.Millin

84 Qlobal iqtisadiyyatın formalaşması prosesi nəycin yaranması ilə sürətlənir

- Iqtisadi təhlükəsizlik
- Əhalinin sıxlığı
- Xarici ticarət siyasəti
- Elmi-texniki tərəqqi
- Avropa ölkələrində iri maşınlı sənayenin

85 Merkantalist siyaset və merkantilist təlimi neçə tarixi mərhələ keçmişdir?

- 4
- 2
- 3
- 5

86 Merkantilizm nəzəriyyəsini yaradan amillər harada yaşamışlar?

- Çin
- ABŞ
- Avropa
- Asiya
- Rusiya

87 Hansı iqtisadçı ilk olaraq beynəlxalq ticarətin faydalasını əsaslandırmışdır?

- Düzgün cavab yoxdur
- A. Smit
- B.Olin
- E. Hekşer
- D.Rikardo

88 Hansı iqtisadçı mütləq üstünlükler nəzəriyyəsinin müəllifidir?

- D.Rikardo
- A. Smit
- B.Olin
- [E. Hekşer
- Düzgün cavab yoxdur

89 Ölkələrin müəyyən istehsal fəaliyyətisahələrində ixtisaslaşmasının mahiyyəti nədir?

- Beynəlxalq ticarət
- Beynəlxalq əmək bölgüsü
- Beynəlxalq kooperasiya
- Beynəlxalq inteqrasiya
- İstehsalatın büyənləxalq konsentrasiyası

90 Ölkənin beynəlxalq əmək bölgüsündə iqtisadi səmərəyə aşağıdakılardan hansı aid deyil?

- düzgün cavab yoxdur
- Torpaq rentasından qazanc əldə etmək
- İdxal mallarının və xidmətlərinin ucuzluğunun faydalananmaq
- Rəqiblər haqqında son məlumat almaq
- İxrac mallarını və xidmətlərini beynəlxalq bazarda daha sərfəli şərtlərlə satmaq

91 Müqayisəli üstünlükler nəzəriyyəsinin müəllifi kimdir?

- A. Smit
- D.Rikardo
- C.St Mill
- U.Stafford
- F. Engels

92 D.Rikardonun yaratdığı nəzəriyyə necə adlanır?

- İstehsal faktorları nisbəti
- Beynəlxalq qiymət
- Mütləq üstünlükler
- Müqayisəli üstünlükler
- Beynəlxalq əmək bölgüsü

93 Klassik iqtisadi məktəbin banisi kimdir?

- A. Smit
- D.Rikardo
- Aristotel
- K.Marks

94 Beynəlxalq əmək bölgüsü nəzəriyyəsinin müəllifi kimdir?

- F. Engels
- C.St. Mill
- A. Smit
- D.Rikardo
- K.Marks

95 Adam Smit tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır?

- Bütün cavablar doğrudur
- Büynəlxalq qiymət
- Mütləq üstünlük
- Müqayisəli üstünlük
- Düzgün cavab yoxdur

96 BəB hansı formada inkişaf edir

- Ölkələrarasında xarici iqtisadi əlaqələr gücləndikdə
- İqtisadi fəaliyyətin ixtisaslaşması və kooperasiyalaması
- Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsinə
- Xarici iqtisadi məsələlərin möhkəmlənməsinə
- Ölkələrarasında iqtisadi əlaqələr zəruri olduqda

97 Ölkələrarasında qarşılıqlı əlaqə nəyin üzərində qurulur

- Ölkənin coğrafi vəziyyəti
- Vahid hüquqi məkandan istifadə
- Xarici ticarət siyasəti
- BƏB tələbləri
- İxrac yönümlü xarici ticarət siyasəti

98 BəB mahiyyətini nə təşkil edir

- Azad ticarət zonalarının yaranması
- İstehsal amillərinin dünya ərazisi üzrə bölünməsi və onların qarşılıqlı əlaqəsi
- İqtisadi inkişaf səviyyəsi
- Xarici ticarət siyasəti
- Konyuktura siyasəti

99 Beynəlxalq iqtisadi münasibətlərin hansı formaları var?

- Beynəlxalq lizing əməliyyatları
- Kapitalın və işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- Beynəlxalq pul-kredit münasibətləri
- Əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- Beynəlxalq elmi-texniki mübadilə və iqtisadi integrasiya

100 Dünya təsərrüfat əlaqələrinin əsasını nə təşkil edir?

- İqtisadi münasibətlər
- Beynəlxalq miqrasiya
- Beynəlxalq əmək bölgüsü
- Kapitalın beynəlxalq hərəkəti

Qloballaşma

101 Beynəlxalq əmək bölgüsü:

- Beynəlxalq əmək müraciyanının bir formasıdır
- Kapitalın hərəkət formasıdır
- Sahibkarlıq fəaliyyətinin bir formasıdır
- Əməyin ictimai bölgüsünün formasıdır
- Qlobal problemlərinin həllində əməkdaşlıq formasıdır

102 Mərkantizm nəzəriyyəsinin banisi

- V.Stoffar
- T.Man
- D.Rikardo
- A.Monkretyen
- O.S.Karufari

103 Milli iqtisadi sistemləri neçə tipə ayırmak olar 1. İnkişaf etmiş bazar iqtisadiyyatı 2. Keçid iqtisadiyyatı 3. Planlı –direktiv iqtisadiyyatı

- heç biri
- 1,3
- 2,3
- 1,2
- hamısı

104 Müasir dünyanın siyasi xəritəsində neçə dövlət bərqərar olmuşdur

- 135
- 219
- 100
- 215
- 150

105 R.Kuper, K.Hunenxure tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır

- Bütün cavablar doğrudur
- Qarşılıqlı asılılıq
- Beynəlxalq qiymət
- Müqayisəli üstünlük
- Mütləq üstünlük

106 BəB nəzəri konsepsiyaları hansı iqtisadçılar tərəfindən irəli sürülmüşdür

- A.Smit
- M.P.Tososkov
- C.Saks
- U.Staffor
- R.Kuper, K.Hunenxure

107 Kooperasiya əlaqələrinin formallaşması üçün istifadə olunan metodlar hansılardır

- Müasir dövrün qlobal problemlərin kəskinləşməsi
- İnformasiya inqilabı
- Beynəlxalq korporasiyaların fəaliyyəti
- Birgə layihələrin və proqramların həyata keçirilməsi
- Dünyanın çoxpoliyalı strukturunun formallaşması

108 Beynəlxalq ixtisaslaşma neçə istiqamətdə inkişaf edir

- Regional
- İstehsal və ərazi
- Sahədaxili
- Sahələrarası
- Beynəlxalq ixtisaslaşma

109 BəB təsir edən amillər hansılardır 1. Dövlətin tənzimləyici funksiyası 2. Beynəlxalq korporasiyaların fəaliyyəti 3. İnformasiya inqilabi 4. Dünyanın çoxpoliyalı strukturunun formalaşması 5. Müasir dövrün qlobal problemlərinin kəskinləşməsi

- 2,3
- 1,5
- 3,4
- 1,2
- hamısı

110 Beynəlxalq iqtisadi münasibətlərin mahiyyətini və məzmununu ifadə edən mühim kateqoriya nədir?

- Beynəlxalq infrastruktur
- Azad ticarət
- Beynəlxalq əmək bölgüsü
- Beynəlxalq ticarət
- Beynəlxalq iqtisadi integrasiya

111 Dünya təsərrüfat sisteminin formalaşmasının başlanğıcı kimi hansı tarix qəbul olunur?

- XX əsrin sonu
- XV-XVI əsrlər
- XVII əsrin əvvələri
- XIX əsrin sonu XX əsrin əvvəli
- XX əsrin ortaları

112 Ölkələrin müəyyən istehsal fəaliyyəti sahələrində ixtisaslaşmanın mahiyyəti nədir?

- Beynəlxalq ticarət
- Beynəlxalq əmək bölgüsü
- Beynəlxalq integrasiya
- Beynəlxalq kooperasiya
- İstehsalatın beynəlxalq konsentrasiyası

113 Ölkələrarasında əmək bölgüsünün əsas səbəbi nədir?

- Coğrafi yaxınlıq
- Iqlim şəraitində oxşarlıq
- İstehsal amillərinin müxtəlifliyi
- İnformasiya üstünlüyü
- Ölkənin coğrafi-siyasi xüsusiyyətləri

114 BəB-də ölkənin iştirakının əsas motivi nədir?

- İşsizliyin səviyyəsini azaltmaq
- İqtisadi səmərə əldə etmək
- Ölkələrarasında təsir dairələrinin bölünməsi
- Yeni texnologiyaları və bilikləri əldə etmək
- Xammal və enerji bazarına çıxış təmin etmək

115 Ölkənin üstün olduğu sahələrdə əmtələri istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

- Azad ticarət
- Beynəlxalq ticarət
- Kvota
- Tarif
- Beynəlxalq iqtisadi münasibətlər

116 Dünya iqtisadiyyatı aşağıdakılardan məcmusudur:

- Bütün cavablar yanlışdır
- Dünya ölkələrinin milli iqtisadiyyatları beynəlxalq strukturları və onların iqtisadi əlaqələrinin
- Dünya ölkələrinin ərazilərinin və əhalinin
- Dünya ölkələrinin dövlət büdcələrinin
- Dünyanın kənd təsərrüfatı , sənaye , kommersiya və maliyyə strukturlarının

117 İdxalı məhdudlaşdırıran murtəce tədbirlər

- Aksizlər
- Rezidentlərin öz vəsaitləri hesabına idxal
- Kreditlə idxal
- Kompensasiyalı və ya ekvivalent idxal
- Barter

118 Aşağıda göstərilənlərin hansı beynəlxalq hesablaşmaların formasıdır

- İstiqrazlar
- Akkeditiv
- Resept kreditləri
- Müxbir hesablar
- Depozit sertifikatlar

119 İxrac edilmiş və emala məruz qalmadan əmtəələrin geri qaytarılması necə adlanır

- Barter əməliyyatı
- Reeksport
- Təkrar ixrac
- Konsiqnasiya yolu ilə ixrac
- Müvəqqəti ixrac

120 əvvəllər idxal edilmiş və emala məruz qalmayan əmtəələrin başqa bir ölkəyə satılması necə adlanır?

- Barter əməliyyatı
- Təkrar ixrac (reeksport)]
- Konsiqnasiya
- Kreditlə ixrac
- Aksiz

121 İlk dəfə hansı iqtisadi məktəb xarici ticarətin faydalılığın ixracından asılı olmasını əsaslandırmışdır

- Marksizm
- Keynesçilik
- Klassiklər
- Fizokratlar
- Murkantalizm

122 Hansı iqtisadçının fikrincə azad rəqabətin söndürülməsi iqtisadiyyatın sərbəst inkişafi üçün bir fəlakətdir

- D.Rikardo
- K.Nirksun
- A.Smit
- S.Keyns
- Keyns

123 Mütləq üstünlük nəzəriyyəsi hansı iqtisadçının adı ilə bağlıdır

- O.Xarberier
- A.Smit
- R.Nirksun
- S.Keyns
- E.Xekşer

124 Keynsçilik nəzəriyyələrinə görə işsizliyi azaltmaq üçün dövlət hansı

- Əhalinin pul gəlirini artırmaq
- İdxalın tənzimlənməsi
- Bazarda istehlakçıların sayı
- tədbirləri həyata keçirmişdir
- İstehlakçıların pul gəliri

125 D.Rikardonun beynəlxalq ticarətin zəruriliyi amillərini sübut edən nəzəriyyələr

- Alternativ istehsal xərcləri
- Ticarət müharibələri
- V.Leontyev paradoksu
- Mütləq üstünlüklər
- Müqayisəli xərclər

126 A.Smitin xarici ticarət nəzəriyyələri necə adlanır

- Beynəlxalq ticarət şərtləri
- Mütləq üstünlüklər
- Məhsulun həyat dövrü nəzəriyyəsi
- Alternativ istehsal xərcələri
- Müqayisəli üstünlüklər

127 Tam açıq iqtisadiyyat dedikdə nə başa düşülür

- İqtisadiyyata dövlətin müdaxiləsinin və bununla əlaqədar himayəciliyin, korrupsiyanın yüksək səviyyəsi
- Beynəlxalq iqtisadi münasibətlərə ölkələrin integrasiya olunmasının yüksək səviyyəsi
- İqtisadiyyatda ixrac sahələrinin aparıcı mövqeyi
- Dünya təsərrüfatında fəaliyyət göstərən meyllərlə müəyyən edilir
- İqtisadi strukturların informasiyalاشma fazasının irəli çəkilməsi

128 Tam bağlı iqtisadiyyat dedikdə nə başa düşülür

- Qeyri təkamül normativ baza
- Qeyri-təkamül bazası
- İqtisadiyyatın qeyri-sabitliyi
- Daxili ehtiyat mənbələrinə əsaslanan və dünya iqtisadiyyatında gedən meyllərdən asılı olmayan iqtisadiyyat başa düşülür
- Milli valyutanın yumşaqlığı

129 BəB cəlb olunma səviyyəsini neçə yerə bölmək olar

- 1,2,3,4,5,6
- 1,2

- 1,2,3,4
- 1,2,3
- 1,2,3,4,5

130 BəB prosesi neçənci əsrдə inkişaf etməyə başlamışdır

- XVIII əsrin əvvəllərindən
- XIX əsrin ortalarından
- XIX əsrin əvvəllərindən
- XXI əsrдən
- XX əsrin ortalarından

131 BəB neçə prosesin vəhdəti halında meydana gəlir

- Xarici yardım siyasəti
- Elmi-texniki inqilab
- Elmi texniki tərəqqi
- İxtisaslaşma və kooperasiyanın
- Ölkənin coğrafi vəziyyəti

132 İctimai əmək bolgüsünün neçə əsas növü var

- 8
- 6
- 4
- 3
- 5

133 Ümumi əmək bölgüsü dedikdə

- Daxili əmək bölgüsü
- Sahələr daxilində fəaliyyət növlərinə görə
- İri sahərləraltı sferalar
- Əmək bölgüsünün istehsal sferaları
- Tək əmək bölgüsü

134 Azərbaycandan MDB respublikalarına ixrac olunan ümumi məhsulun neçə faizi Rusiya, Ukrayna, Belarus və s. ölkələrin payına düşür?

- 94%
- 90%
- 88%
- 86%
- 92%

135 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi və inkişafında yaranan formalardan olan beynəlxalq ticarət hansı fikri ifadə edir?

- Qarşılıqlı ixtisaslı kadrların hazırlanması
- Əmək ehtiyatlarının bir ölkədən digər ölkəyə keşməsi zamanı baş verir
- Təsərrüfat həyatının beynəlmiləşdirilməsi ölkələr arasında yalnız əmtəə və işçi qüvvəsi deyil
- Özündə yalnız idxal-ixrac əməliyyatlarını deyil, həm də satışdan sonra iş, xidmət və kooperasiya əlaqələrinə aid əməliyyatları birləşdirir.
- İqtisadi münasibətlər sistemində bir sıra elmi nəzəriyyələrin birgə tətbiq olunması

136 1995-ci ildə MDB ölkələri üzrə idxal və ixrac göstəriciləri üzrə ən aşağı göstərici hansı ölkəyə aid idi?

- Azərbaycan
- Ukrayna

- Qazaxıstan
- Türkmenistan
- Rusiya

137 İlk dəfə olaraq 1992-ci ildə hansı məhsulun satışı üzrə sövdələşmələr edildi?

- Çay və taxıl
- Neft və pambıq
- Taxıl və pambıq
- Buğda və taxıl
- Neft və buğda

138 SSRİ ittifaqı dağıldıqdan sonra neçənci ildən uzaq xariclə ticarət əlaqələri üstünlük təşkil etməyə başladı?

- 1995-ci ildən
- 1993-cu ildən
- 1992-ci ildən
- 1991-ci ildən
- 1994-cü ildən

139 1992-1993-cü illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrində kəmiyyət və keyfiyyət baxımından hansı dəyişikliklər olunmuşdur?

- İqtisadi əlaqələr inkişafdan geri qalmışdır
- İqtisadi əlaqələr inkişaf etməmişdir
- İqtisadi əlaqələr yeni yaranırkı
- İqtisadi əlaqələr ümumiyyətlə yox idi
- İqtisadi əlaqələr inkişaf etmişdir

140 Dünyada kvotalar ilk dəfə nə vaxt tətbiq olumağa başlanıb?

- 1940-1945-ci illərdə
- 1929-1930-cu illərdə
- 1927-1928-ci illərdə
- 1926-1927-ci illərdə
- 1932-1934-cü illərdə

141 SSRİ ittifaqının beynəlxalq ticarət dövriyyəsində xüsusi çəkisi nə qədər idi?

- 7%
- 5%
- 4%
- 3%
- 6%

142 Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında fərman nə zaman imzalanmışdır?

- 3 avqust 1997-ci il
- 17 dekabr 1996-ci il
- 5 aprel 1994-cü il
- 10 sentyabr 2002-ci il
- 15 iyun 2005-ci il

143 Azərbaycandan ötrü MDB ölkələri ilə birgə həll olunması tələb edilən əsas problemlərə aid deyil?

- Xarici ölkələrlə qarşılıqlı münasibətlər yaratmaq
- İxracönümlü istehsalatların inkişafı

- Maliyyə-valyuta tənzimlənməsi
- Təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericiliyin əlaqələndirilməsi
- Səhmdarlıq qaydalarına əsaslanan dövlətlərarası korporasiyaların yaradılması

144 Milli gəlir hansı prosesdə meydana gəlir?

- Qapalı prosesdə
- Mübadilə
- Yalnız istehsal
- Yalnız istehlak
- Bölgüsündürülmə

145 Göstərilənlərdən hansı əmək bölgüsünün xarakterini müəyyən etmir?

- beynəlxalq iqtisadi vəziyyət
- mineral xammal və yanacaq
- əhalinin sayı və tərkibi
- Təbii iqlim və torpaq şəraiti
- energetika resursları

146 Uzaq məsafələrdən məhsul daşınmasına çəkilən xərclər istehsal xərclərinin neçə faizini təşkil edir?

- 70-80%
- 50-60%
- 40-50%
- 30-40%
- 60-70%

147 İdxalin strukturunda heyvandarlıq, bitki məhsulları, yeyinti sənaye məhsulları, alkoqollu və alkoqolsuz içkilər, tütünlə birlikdə neçə faiz təşkil edir?

- 37,5%
- 37,1%
- 37,3%
- 37%
- 37,5%

148 Göstərilənlərdən hansı Azərbaycanda istehsal olunur?

- Konbayn3
- Traktor
- Televizor
- Audio-video maqnitofonlar
- Bitki yağları

149 İctimai əmək bölgüsünün əsas məqsədi nədir?

- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin əvəz edilməsi
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin daşınması
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin bölgüsündürülməsi
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin ixtisas edilməsi
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin artırılması

150 Milli iqtisadiyyatı dirçəltmək, daxili bazarı qorumaq üçün təxirəsalınmaz tədbirlər hansı yolla həyata keçirilməlidir?

- İqtisadi
- Siyasi
- Inzibati

- Mədəni
- İctimai

151 Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?

- 20%
- 18%
- 30%
- 28%
- 24%

152 Son illərdə idxal olunan məhsulların neçə faizi keçmiş postsosialist ölkələrinin payına düşür?

- 30%
- 20%
- 60%
- 50%
- 40%

153 Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etmiş ölkələrin payına düşür?

- 50%
- 55%
- 60%
- 70%
- 46%

154 Göstərilənlərdən hansı xarici iqtisadi əlaəqlərin tənzimləməsi və inkişafında yaranan firmalardan biri deyil?

- Kapitalın və xarici investisiyaların hərəkəti
- İşçi qüvvəsinin miqrasiyası
- Beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər
- Beynəlxalq ticarət
- Elmi-texniki əməkdaşlıq

155 Azərbaycan iqtisadiyyatının bugünkü, vəziyyətinə görə inkişaf etməkdə olan ölkələr arasında neçənci yeri tutur?

- 220
- 120
- 160
- 180
- 200

156 Merkantilizmin ən mühim formalarından olan subsidiyalar nödir?

- İstehsalçı firmların dövlət qarşısında hüquq və vəzifələri
- Dövlətin yerli firmalara vergidən yayılmaya görə kəsdiyi cərimələr
- Dövlətin rəqabət qabiliyyəti zəif olan firmalara faiz ayırması
- Hökumətin ixracatçılara vergi güzəştləri etməsi
- Yerli istehsalçılara iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımalar

157 Lisenziyaların bölüşdürülməsində sonuncu üsul hansıdır?

- Ümumi üsul
- Idxal üsulu
- Satış üsulu
- Məsrəf üsulu

Hərrac üsulu

158 Dövlət hansı vaxt intervalında hər hansı malın müəyyən olunmuş maqdarda idxal üçün lisenziyanın bu və ya digər konkret vaxtda və yerdə açıq satış hərrac keçirdiyini elan edir?

- Qeyri müəyyən vaxtda
- 3 aydan bir
- 6 aydan bir
- 9 aydan bir
- 1 ildən bir

159 İdxal lisenziyaları dövlət tərəfindən hansı formalarda satıla bilər?

- Yalnız gizli formada
- Vasitəli formada
- Aşkar formada
- Yalnız hərrac vasitəsi ilə
- Hərrac vasitəsi ilə və ya gizli formada

160 Azərbaycan Respublikasında xarici ticarətin tənzimləndirilməsi qaydaları haqqında fərman nə zaman verilmişdir?

- 17 dekabr 1996-ci il
- 5 aprel 1994-cü il
- 3 avqust 1997-ci il
- 10 yanvar 1994-ci il
- 24 iyun 1997-ci il

161 Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması haqqında fərman nə zaman verilmişdir?

- 3 avqust 1997-ci il
- 10 yanvar 1994-ci il
- 5 aprel 1994-cü il
- 17 dekabr 1996-ci il
- 24 iyun 1997-ci il

162 Azərbaycan Respublikasında xarici ticarətin sərbəsləşdirilməsi haqqında fərman nə zaman verilmişdir?

- 3 avqust 1999-cu il
- 24 iyun 1997-ci il
- 10 yanvar 1994-cü il
- 5 aprel 1994-cü il
- 17 dekabr 1996-ci il

163 SSRİ dövlət ittifaqının dağıldığı son ildə(1991-ci il) ölkənin milli gəlirinin neçə faizi Azərbaycan Respublikasının payına düşürdü?

- 2,6%
- 1%
- 1,5%
- 1,6%
- 2%

164 Azərbaycan Respublikasının xarici-ticarət iqtisadi əlaqələrini şərti olaraq neçə yerə bölgülər?

- 5
- 2
- 3

4  
 6

165 90-cı illərdə Asiyanın dörd əjdaha adlandırılan ölkələrin dünya ixracında çəkisi neçə faiz təşkil edir?

- 18%
- 14%
- 12%
- 10%
- 16%

166 90-cı illərin əvəllərində dünya bazarında xammal və ərzaq məhsullarına tələbatın nüvətən azalması inkişaf etməkdə ola ölkələrin ixrac imkanlarına necə təsir etdi?

- Tələbin şərtlərini artırdı
- Ixrac imkanlarını azaltdı
- Ixrac imkanlarına təsir etmədi
- Ixrac imkanlarının artırdı
- İstehsal amillərini artırdı

167 İnkışaf etməkdə olan ölkələr dünya bazarına əsasən göstərilənlərdən hansını göndərirdi? 1. Xammal 2. Neft 3. Balıq məhsulları 4. ərzaq 5. sadə hazır məhsullar

- 3,5,4
- 1,3,5
- 2,3,4
- 1,4,5
- 1,2,3

168 Singapur, Çili, Finlandiya, Mərkəzi və Şərqi Avropa regionu 90-cı illərin ortalarında nəyə görə Asiyadan sonra birinci yeri tuturdu?

- investisiya fəaliyyətinə
- ixracın inkişaf tempinə görə
- istehlak səviyyəsinə
- əhalinin məşğuliyyətinə
- milli gəlirlərin inkişaf dinamikasına

169 Azad ticarət siyasetinin seçilməsi və ya proteksionizm neçənci əsr üçün xarakterik idi

- XVI əsr
- XIX əsr
- XVIII əsr
- XX əsr
- XVII əsr

170 Xarici ticarət dövriyyəsi nədir

- Ölkələrarasında iqtisadi əlaqələr zəruri olduqda
- İki müəssisə arasındakı əlaqələri
- Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqə
- Beynəlxalq əmtəə mübadiləsində iştirak edən ölkələrin idxlər və ixrac dəyərinin məcmusunu özündə birləşdirir
- Xarici ölkədə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni

171 Xarici ticarət dedikdə nə başa düşülür

- Ölkələrarası mübadilə
- Ölkənin hər hansı digər ölkə ilə ödənilən idxlər və ixrac əməliyyatlarının- dan ibarət ticarət
- Bazarın genişləndirilməsi və bazarın formalaşması

- Bazarın genişlendirilməsi
- Ölkələrarası xarici iqtisadi əlaqələr

172 Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür

- 60%
- 70%
- 50%
- 90%
- 80%

173 Dövlətin əlində olan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aid deyil

- İnzibati vasitələr
- Tarif vasitələri
- Texnika vasitələri
- Mədəni- məşət vasitələri
- Maliyyə-valyuta vasitələri

174 Azərbaycan meşə materialları sənayesi məhsullarını əsasən hansı ölkələr- dən idxal edir

- Çin, Kanada
- Gürcüstan, Rusiya
- Kanada, Ekvador
- Braziliya ,Kanada
- İtaliya , İran, Rusiya

175 Azərbaycanla Qazaxıstan arasında xarici iqtisadi əlaqələr hansı nəqliyyat vasitəsilə reallaşdırılır

- Avtobus yolu nəqliyyatı
- Dəmiryolu nəqliyyatı
- Su-dəniz yolu keşid nəqliyyatı
- Hava nəqliyyat
- Avtomobil yolu nəqliyyatı

176 Azərbaycan Ukraynadan ən çox hansı mallar idxal edir

- Qiymətli daşlar
- Elektrotexnika
- Metallurgiya
- Daş gömrük
- Yeyinti

177 Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində hansı məhsullar üstünlük təşkil edir

- Ərzaq malları
- Kənd təsərrüfatı malları
- Yeyinti sənayesi malları
- Elektrotexnika mallarına
- Maşınqayırma və metal emalı

178 ABŞ-in Yaponiya ilə ticarətində deficit il ərzində nə qədər daxil edir?

- 75-80 mlrd.dollar
- 60-70 mlrd.dollar
- 50-60 mlrd.dollar
- 45-50 mlrd.dollar
- 70-75 mlrd.dollar

179 1983-cü ildə maşın və avadanlıq ixracına görə hansı ölkə liderlik edirdi?

- ABŞ
- İtaliya
- Yaponiya
- Almaniya
- İspaniya

180 1953-cü ildə dünya ixracının neçə faizi ABŞ-ın payına düşdü?

- 40%
- 30%
- 25%
- 20%
- 35%

181 Neçənci əsrдən etibarən dünyada ticarət olduqca qeyri-bərabər inkişaf etməyə başladı?

- XX əsrin ikinci yarısı
- XVIII
- XVII
- XVI
- XIX

182 Texniki hesablamalara görə əgər dünya miqyasında ticarət qaydaları ləğv edilərsə , on il ərzində əmtəə bazarlarını həcmi orta hesabla neçə faiz artar?

- 8%
- 6%
- 5%
- 4%
- 7%

183 Xammal ixracının genişlənməsi , bununla da iqtisadi artımın əmələ gəlməsi ticarət şərtlərinin pisləşməsinə və əhalinin həyat səviyyəsinin aşağı düşməsini tələb edir fikri kimə məxsusdur?

- Y.Bxaqvatinin
- M.T.Posoşkov
- U.Staffor
- T.Man
- C.Saks

184 Xarici ticarətdən alınan səmərənin təsir sahələrdən biri yanlışdır:

- İnvestisiya fəaliyyətinə
- İstehlak səviyyəsinə
- Əhalinin məşğuliyyətinə
- Milli gəlirin inkişaf dinamikasına
- İstehsal səviyyəsinə

185 Xarici ticarətin alınan səmərə netə təsir edir? 1.Milli gəlirin inkişafına 2. əhalinin məşğuliyyətinə 3. İstehlak səviyyəsinə 4.Investisiya fəaliyyətinə

- Hamısı
- 1,2,3
- Heç biri
- 3,4
- 2,4

186 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərdən hansı yanlışdır?

- firmaların strategiyası və rəqabəti
- tələbin şərtləri
- təbii resurları
- istehsal amilləri
- yaxın və uzaq xidmət sahələri

187 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərə hansılar aiddir? 1. istehsal amilləri 2. tələbin şərtləri 3. yaxın və üzrə xidmət sahələri 4. firmaların strategiyası və rəqabəti

- 3,4
- hamısı
- 1,3
- 2,4
- 1,2

188 İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən neçə mühüm parametr var?

- 7
- 5
- 4
- 3
- 6

189 Beynəlxalq ticarət hər hansı ölkənin bazarına necə təsir edir?

- Bazarın formallaşmasına
- Bazarı genişləndirməyə və bazarın formallaşmasına
- Bazarın inkişafına
- Bazarın iflasına
- Bazarın genişləndirilməsinə

190 Xekser-Oil nəzəriyyəsi nəyi izah edir?

- Ölkələrarası mübadiləni
- Ölkələrarası xarici iqtisadi əlaqələri
- Beynəlxalq ticarətin əksər qanunauyğunluqlarını
- Xarici ticarətin əhəmiyyətini
- Malların idxlə şərtlərini

191 Siyasi iqtisadın prinsipləri əsərinin müəlifi kimdir?

- A.Smit
- T.Man
- D.Rikardo
- C.S Mil
- U.Staffor

192 Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə də bu əməliyyatda mütləq üstünlük qazanır fikri kimə aiddir?

- A.de Mokreyten
- T.Man
- U.Staffor
- A.Smit
- M.T.Posoşkov

193 Fritrederçilik siyasəti ilk dəfə hansı alim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırırdı? müəyyən olunmuşdur?

- A.de Mokreyten
- T.Man
- U.Stoffor
- A.Smit
- M.T.Posoşkov

194 Azad ticarət siyasetinin seçilməsi və ya proteksionizm hansı əsr üçün xarakter idi?

- XXI əsr
- XIX əsr
- XVIII əsr
- XVII əsr
- XX əsr

195 Merkatalizm protensianist doktrinası əvəzinə hansı ideyani meydana gətirdi?

- Ticarət burjinaziyası
- Açıq bazar
- Azad ticarət
- Azad rəqabət
- Qapalı bazar

196 Merkantalistlərin ən məşhur nümayəndələrinə aid deyil:

- M.T.Posoşkov
- A.de Makretyen
- T.Man
- U.Staffor
- C.Saks

197 Beynəlxalq ticarət hansı göstəricilərlə xarakterizə olunur?

- xarici ticarət, əmtəə strukturu, coğrafi struktur
- əmtəə dövriyyəsi, əmtəə strukturu, coğrafi struktur
- beynəlxalq ticarət, əmtəə strukturu, coğrafi struktur
- əmtəə dövriyyəsi, əmtəə strukturu, birja strukturu
- əmtəə dövriyyəsi, əmtəə strukturu, əmtəə birjası

198 Çoxtərəfli xarici ticarət fəaliyyətinin əmtəə ixtisaslaşmasına aid deyil?

- Maşın və avadanlıqlar
- Qida siyasəti
- Xidmət və texnologiya
- Xammal
- Hazır məhsul

199 Ümumdünya ticarət təşkilatlarının tədqiqatına görə hər il istehsalın 10% artmasına qarşı dünya ticarəti neçə faiz artır?

- 30%
- 22%
- 16%
- 10%
- 25%

200 Hər il dünyada istehsal olunan məhsulların neçə faizi beynəlxalq ticarət sistminə daxil olur?

- 40%
- 30%
- 25%
- 20%
- 35%

201 Dünyanın istənilən ölkəsinin iqtisadi müvəffəqiyyəti xarici ticarətdən aslidir. Heç bir ölkə dünya iqtisadi sistemindən təcrid olunmuş şəkildə sağlam iqtisadiyyat yarada bilməz fikri kimə məxsusdur?

- A.de Mokretyen.
- M.T.Posoşkov
- U.Staffor
- T. Man
- C.Saks

202 Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür?

- 95%
- 80%
- 70%
- 60%
- 90%

203 Xarici ticarət beynəlxalq iqtisadi münasibətlərin hansı formasıdır?

- Yeni yaranan
- Inkişafdan qalmış
- Mənəvi və ən çox inkişaf etmiş
- Inkişafda olan
- Geniş

204 Hansı illərdə Singapur , Çili, Finlandiya, Mərkəzi və Şərqi Avropa region ixracın inkişaf tempinə görə Asiyadan sonra ikinci yeri tuturdu?

- 2000-ci illər
- 80-cı illər
- 70-ci illər
- 60-cı illər
- 90-cı illər

205 Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə bu əməliyyatda mütləq üstünlük qazanır bu sözlər kimə aiddir

- K.Makkondi
- A.Smit
- Xekser-Onlin-Sammuelson
- D.Rikardoya
- S.Keyns

206 Fritrederçilik siyasetini ilk dəfə kim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olmuşdur

- M.Q.Tososkov
- D.Rikardo
- T.Man
- A.Smit
- C.Saks

207 Azərbaycan Rusiyadan ən çox hansı məhsulları idxal edir

- Neft məhsulları
- Yeyinti mallar
- Meşə materialları
- Elektrotexnika malları
- Yanacaq mallar

208 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft kimya mallarının payına düşür

- 32%
- 14,8%
- 30%
- 20%
- 40,8%

209 Azərbaycanın xarici iqtisadi əlaqələrində hansı əmtəələr böyük pay sahibidir

- Mədəni – məişət malları
- Yeyinti-sənaye malları
- Meşə materialları
- Yanacaq və neft məhsulları
- Yeyinti malları

210 2000-ci il statistikasına əsasən Azərbaycanın MDB –yə ixracatında hansı ölkələr üstünlük təşkil etmişdi

- Gürcüstan, İran, ABŞ
- Türkiyə, İsveçrə, Yunanistan
- Rusiya, Gürcüstan, Ukrayna
- İran, Rusiya, ABŞ
- İspaniya, İtaliya, İran

211 Azərbaycana MDB ölkələrindən idxalda hansı respublikalar böyük pay sahibidir

- İran, Rusiya, Estoniya
- Gürcüstan, Rusiya, İran
- Rusiya, Ukrayna, Qazaxıstan
- İran, Türkiyə, Turkmənistan
- ABŞ, Rusiya, İran

212 Azərbaycan necənci ildən başlayaraq xarici ticarət əlaqələrində müsbət saldoya nail ola bildi

- 2001-ci ildən
- 1992-ci ildən
- 2010-cu ildən
- 1995-ci ildə
- 2000-ci ildən

213 Dünya təsnifatının əsasında duran aşağıdakılardan hansını xarakterizə edir? 1. əhalinin hər nəfərinə düşən gəlir 2. inflasiya səviyyəsi 3. xarici ticarət balansı

- Heç biri
- 1,3
- 2,3
- 1,2
- Hamısı

214 ABŞ tərəfindən informasiya vasitələri və işçi qrupları necənci illərdə yaradırıldı?

- 1998-2000
- 1994-1996

- 1992-1994
- 1990-1992
- 1996-1998

215 Azərbaycan xarici iqtisadi əlaqələri bu təşkilatlardan hansı ilə sıx bağlıdır

- GUAM
- MDB
- NATO
- Aİ
- BMT

216 XXI əsrдə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- Daxili bazar
- Qloballaşma
- Dəhliz iqtisadiyyatı
- Açıq qapı
- Yeni guc

217 Ölkənin mənafə naminə, hər bir ölkə onun üçün üstünlüyü olan məhsul istehsalında ixtisaslaşmalıdır fikri kimə məxsusdur?

- T.Man
- A.de Mokreyten
- Xekşer-Olin
- D.Rikardo
- C.Saks

218 Göstərilənlərdən hansılar Asyanın dörd əjdaha adlandırılan ölkələrdi? 1. Cənubi 2. Asiya 3. Tayvan 4. Hnkonq 5. Singapur

- Hamısı
- 1,3,4
- 2,3,4
- 1,2,3
- 1,2,4

219 1990-cı illərin əvvələrində inkişaf etməkdə olan ölkələrin dünya ticarətində xüsusi çəkisi neçə faiz təşkil edir?

- 19%
- 17%
- 16,3%
- 16%
- 18%

220 90-cı illərin ortasında hansı ölkə yenidən liderliyi ələ aldı?

- ABŞ
- İtaliya
- Yaponiya
- Almaniya
- İspaniya

221 Yeni sənaye ölkələri! dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur? 1. Singapur 2. Honkonq 3. Tayvan

- Heç biri
- 1,3

- 2,3
- 1,2
- Hamısı

222 80-90-cı illərdə beynəlxalq rəqabət liderliyinin hansı ölkədə almışdır?

- ABŞ
- İtaliya
- Yaponiya
- Almaniya
- İspaniya

223 Beynəlxalq ticarətində ABŞ-ın rolunun azalması nə ilə bağlıdır?

- Amerika istehsalının rəqabət qabiliyyətinin azalması ilə
- Məhsul istehsalının və ixracının fərqləri ilə
- Ölkələrarası xarici iqtisadi əlaqələrlə
- Beynəlxalq ticarətin əksər qanuna uyğunluqları ilə
- Beynəlxalq bazarların genişləndirilməsi ilə

224 Qiymətli kağızlarla əməliyyatların nəhəng mərkəzi haradır?

- Lyukserburq
- Syurix
- Nyu-York
- London
- Tokio

225 Bretton-Wuds sistemi neçə il ABŞ-ın mənafeyinə xidmət edib?

- 30 il
- 26 il
- 21 il
- 25 il
- 27 il

226 Bretton-Wuds sistemi neçənci ildə qeyri-sabithalda oldu?

- XX əsrдə
- XX əsrin 60-cı illərinin axırı
- XIX əsrin 60-cı illərində
- XX əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvələrində
- XX əsrin 70-ci illərinin əvvəli

227 Bretton-Wuds sistemini qeyri-sabit hala salan səbə nə oldu?

- Valyuta banklarından kredit götürmək
- Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- Dünya bazarında baş verən böhran
- Valyuta banklarından kredit götürmək
- Yiğım fondunun yaradılması

228 Beynəlxalq valyuta sisteminin təkamülü neçənci illərdən başlayır?

- 1923-1933
- 1914-1918
- 1943-1944
- 1943-1945
- 1918-1922

229 Beynəlxalq valyuta sistemi hansı mərhələdə böyük uğur qazandı?

- 2,3
- 1
- 3
- 2
- 1,2,3

230 Beynəlxalq valyuta sisteminin birinci mərhələsi hansı dövrü əhatə edir?

- XVII-XIX əsrədək
- XIX əsrən I dünya müharibəsinədək
- XVII-XVIII əsri
- XIX əsrən II dünya müharibəsinədək
- XVIII-XIX əsrədək

231 Beynəlxalq valyuta bazarının ən çox mühüm mərkəzləri harada yerləşir?

- Parisdə, Tokioda, İstanbulda
- Parisdə, Moskvada, İstanbulda
- Berlində, İstanbulda, Belçikada
- Londonda, Tokioda, Nyu-York
- Vaşinqtonda, Tokioda, Nyu-York

232 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına neçə dövlət üzvdür?

- 125
- 21
- 23
- 29
- 18

233 İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatının iğamətgahı hansı şəhərdə yerləşir?

- Nyu-york
- Berlin
- Moskva
- Paris
- İstanbul

234 Dönerlilik rejimi baxımından bütünlükdə dönerlilik neçə yerə ayrıılır?

- 4
- 3
- 6
- 2
- 5

235 Bank köçürməsi nədir?

- Sosial-iqtisadi prosesin tənzimlənməsidir
- Veksellərin köçürülməsidir
- Məqsədli pul əmanətdır
- Köçürmənin alana müəyyən məbləği ödəməklə bir bankın tapşırığı digərinə verilir
- Əhalinin əsas gəlir mənbəyidir

236 Açıq hesab nədir?

- Dövlətin mənfaətdir

- Idxalatçının ixracatçıya dövrü olaraq ödədiyi tədiyədir
- Vəsaitin səfərbərliyə alınmasıdır
- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- Köçürmə vekselidir

237 Sənədli akkreditiv nədir?

- Bank əməliyyatıdır
- Dövlətin mənfəətidir
- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- Razılaşma olub, müştərinin istəyi ilə bank ödəmə sənədlərini üçüncü tərəfə keçirir, yaxud onun xərclərinin yerini doldurur
- Alıcı və satıcı arasında olan əlaqəduir

238 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı neçənci ildə yaradılmışdır?

- 1968
- 1997
- 1996
- 1994
- 1961

239 Neçənci ildə ticarət və tarif üzrə Baş Saziş təşkilatı Ümumdünya ticarət təşkilatı (ÜTT) adını aldı?

- 1997
- 2000
- 1996
- 1992
- 1994

240 Ümumdünya ticarət təşkilatına yarandığı ilk anda neçə ölkə daxil olunmuşdur?

- 9
- 21
- 23
- 15
- 12

241 Neçənci ildə Avropa valyuta sisteminin yaradılması?

- 2000
- 1979
- 1992
- 1994
- 1976

242 Tədiyyə balansı neçə bölmədən ibarətdi?

- 7
- 3
- 6
- 5
- 4

243 Valyuta təklifinin ölçüsü nə ilə müəyyən edilir?

- İxrac həcmi ilə, borclarla
- İdxal həcmi ilə borclarla
- Pullarla

- Veksellərlə
- Yalnız borclarla

244 Valyuta kursu valyuta vahidində necə ifadə olunur?

- Yalnız AVRO
- AVRO,ABŞ dolları
- SDR,AVRO
- Yalnız SPR
- AVRO, fund-sterling

245 Tarixni valyuta kursunun necə rejimi mövcud olmuşdur?

- 7
- 4
- 6
- 3
- 2

246 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- Əhalinin əsas gəlir mənbəyi olan əmək haqqının indeksləşdirilməsi
- Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun
- Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması
- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- İqtisadi böhrandan çıxməq yollarının hazırlanması

247 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- əhalinin əsas gəlir mənbəyi olan əmək haqqına indeksləşdirilən
- Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması
- Valyuta gömrek tənzimlənməsinin həyata keçirilməsi
- iqtisadi böhrandan qaçmaq yollarının hazırlanması

248 Valyuta fondu bunlardan hansıdır?

- Köhnəlmış istehsal fondlarının və qeyri-maddi aktivlərin dəyərinin pulla ifadəsidir
- Idxl-ixrac əməliyyatları ilə məşğul olan müəssisələrdə valyuta ilə yaradılan fonddur
- Müəssisənin xalis gəlirindən yaradılan və istehsalı inkişaf etdirmək üçün istifadə olunan pul vəsaitidir
- Kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir
- Xaricdən daxil olan pul və gəlir formasında pul vəsaitinin cəmidir

249 Beynəlxalq valyuta sistemi necə mərhələdən keçmişdir?

- 3
- 6
- 2
- 4
- 5

250 Valyuta hərfi mənada nə deməkdir?

- Bazarın tipidir
- Bank əməliyyatıdır
- Qiymət dəyəridir
- Dövlətin mənfəətidir
- Vəsaitin səfərbərliyə alınmasıdır

251 Valyuta məhdudiyyətinin digər mahiyyəti nədir?

- İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- İşçilərin maddi tələbatının ödənilməsi
- İxracatçı ölkələrin xarici valyuta satışının lisenziyalasdırılması
- Hərbi bazarların saxlanması
- Büdcə xərclərinin məhdudlaşdırılması

252 Maliyyə və pul-kredit siyasəti nədir?

- Hərbi bazarların saxlanması
- Büdcə xərclərinin məhdudlaşdırılması
- İdxal gömrük rüsumlarının artırılması
- İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- İşçilərin maddi tələbatının ödənilməsi

253 Valyuta məhdudiyyəti nədir?

- İşçilərin maddi tələbatının ödənilməsi
- İdxal gömrük rüsumlarının artırılması
- İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- Büdcə xərclərinin məhdudlaşdırılması
- Hərbi bazarların saxlanması

254 Defilyasiya siyasəti nə deməkdir?

- Qeyri- istehsal sahələrinin müəyyənləşdirilməsi
- İdxal görmük rüsumlarının artırılması
- İşçilərin maddi tələbatının ödənilməsi
- Büdcə xərclərinin məhdudlaşdırılması
- Hərbi bazarların saxlanması

255 Qeyri-tarif məhdudlaşdırırmaları

- Tələbi aşağı salır
- İxracı stimullaşdırır
- İdxalı stimullaşdırır
- İdxalı məhdudlaşdırır
- Rəqabəti artırır

256 Gömrük tariflərinin tətbiqinin mənfi cəhətlərinə aiddir

- Dövlətin iqtisadi potensialını artırır
- Daxili istehsalçıları xarici rəqabətdən qoruyur
- İdxalı artırır
- İxracı artırır
- Əhalinin həyat səviyyəsini yüksəldir

257 Gömrük tariflərinin tətqiqinin müsbət cəhətləri hansılardır

- İxracı artırır
- Dövlətin iqtisadi potensialını artırır
- Daxili istehsalçıları xarici rəqabətdən qoruyur
- Əhalinin həyat səviyyəsini yüksəldir
- İdxalı artırır

258 Gömrük tariflərinin funksiyaları hansılardır

- İdxal rüsumları

- Dövlət bütçəsinə gəlir gətirmək
- Optimal gömrük rüsumları
- Əhalinin həyat səviyyəsini yüksəltmək
- Çox tərəflə danışçılar

259 Beynəlxalq ticarətin tənzimlənməsi metodları hansılardır

- Valyuta bazarı
- Dempinq
- Alternativ
- Spesifik
- Qeyri-tarif

260 Gömrük rüsumlarının növlərinə nələr aiddir

- Valyuta
- Qoşa sütunlu
- Advalorem
- Tək sütunlu
- Auksion

261 Bazar subyektlərinin inhisar meylinin öyrənilməsinə nələr aiddir

- Rəqabət meyli
- İndividual iqtisadi azadlıq
- Rəqabət azadlığı
- Hüquqi bazanın adekvatlığı
- Qiymət üzrə karter razılaşmalarının mövcudluğu

262 Gömrük tarif sistemləri hansılardır

- Proteksionalizm
- Avtonom tariflər
- Subsidiya
- Dempinq
- Antiinhisar

263 Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır

- Aksiz vergiləri
- Qadağalar
- Normativlər
- İnzibati metodlar
- Tarif metodları

264 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft-kimya mallarının payına düşür

- 32%
- 30%
- 14,8%
- 20%
- 40,8%

265 Belorusiya Azərbaycandan ən çox hansı növ məhsulları idxal edir

- Elektrotexnika malları
- Yüngül sənayesi malları
- Yeyinti sənayesi malları
- Ağır sənayesi malları

Yanacaq malları

266 Azərbaycan Belorusiyadan ən çox hansı məhsullar idxal edir

- Məişət –sənaye malları
- Kənd təsərrüfatı malları
- Metallurgiya malları
- Kimya malları
- Sənaye emalı malları

267 Xarici ticarət dövriyyəsində ikinci yeri hara tuturdu

- Rusiya
- Türkmenistan
- Gürcüstan
- Belorusiya
- Ukrayna

268 Xarici ticarət dövriyyəsində əsas yeri hara tuturdu

- ABŞ
- Gürcüstan
- Türkmenistan
- Rusiya
- Belorusiya

269 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi idxal üzrə neçə mlrd rubl təşkil etmişdir

- 89,0 mlrd rubl
- 85,0 mlrd rubl
- 83,5 mlrd rubl
- 84,0 mlrd rubl
- 90,0 mlrd rubl

270 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi ixrac üzrə neçə mlrd.rubl təşkil edirdi

- 102,2 mlrd rubl
- 105,3 mlrd rubl
- 107,7 mlrd rubl
- 108,8 mlrd rubl
- 110,2 mlrd rubl

271 Tədiyə balansına təsir edən amillərdən biri səhvdir:

- İqtisadiyyatın hərbiləşdirilməsi
- İqtisadiyyatın tsiklli tərəddüb etməsi
- Ölkənin iqtisadi və riyazi inkişafının qeyri-bərabərliyi
- Xarici dövlət xərclərinin artması
- Əsas və dövriyyə vəsaitlərinin yaradılması

272 Tədiyə balansına təsir edən amillərdən biri hansı variantda düzgün götərilmişdir?

- İşçilərin maddi tələbatının ödənilməsi
- Daxili mənbə kimi yığım fondunun yaradılması
- İqtisadiyyatın hərbilləşdirilməsi
- Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- Qeyri-istehsal sahələrinin müəyyənləşdirilməsi

273 Maliyyə mərkəzlərinin formalaşması hansı ölkələrdə özünü göstərmişdir?

- Lyuksemburqda, Londonda, Tokioda
- Syurixdə, Tokioda, Lyuksenburqda
- Singapur, Honkonqda, Panamada
- Tokio, London, Nyu-York
- Sinqapurda, londonda, Nyu-Yorkda

274 Qısa müddətli kreditləşmənin ( sterlinq vekselləri) və qızılla əməliyyatların ənənəvi mərkəzi haradır?

- Lyuksemrburq
- Syurix
- Nyu-York
- London
- Tokio

275 Asiyada valyuta-maliyyə əməliyyatlarının ən böyük mərkəzi haradır?

- Frankfurt Mayn
- Tokio
- Syurix
- Nyu-York
- Lyuksemrburq

276 Avro-ittifaqı üzvlərinin valyutalarla əməliyyatlar mərkəzi haradır?

- Frankfurt Mayn
- Tokio
- Syurix
- Nyu-York
- Lyuksemrburq

277 Avro-valyuta kredit mərkəzi haradır?

- Lyuksemrburq
- Syurix
- Nyu-York
- London
- Tokio

278 Londondan sonra qızılla əməliyyatların ikinci mərkəzi haradır?

- Frankfurt Mayn
- Tokio
- Syurix
- Nyu-York
- Lyuksemrburq

279 İttifaqın dağıldığı son ildə (1991-ci) ölkənin milli gəlirinin neçə % Azərbaycan Respublikasının payına düşür

- 1,5 %
- 1,6 %
- 1,9 %
- 1,8 %
- 1,7 %

280 Azərbaycan Respublikasının xarici ticarət –iqtisadi əlaqələrini şərti olaraq neçə mərhələyə bölmək olar

- 7,8
- 5,6
- 3,4
- 1,2
- 6,7

281 Manat bu 2 MDB ölkəsinin milli valyutasıdır?

- Rusiya, Ukrayna
- Rusiya, Azərbaycan
- Ukrayna, Polşa
- Azərbaycan, Özbəkistan
- Moldova, Belorusiya

282 Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aid deyil?

- Qeyri-nağd hesablaşmaların yüksək səviyyəsi
- Beynəlxalq faiz dərəcələrinin özünəməxsuluğu
- Gecə-gündüz əməliyyatların aparılması
- Coğrafi sənədlərin olmaması
- Pul köçürmələri

283 Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aiddir?

- Sair aktivlər
- Fövqəladə vəziyyət
- Valyuta banklarından kredit götürmək
- Coğrafi sərhədlərin olmaması
- Pul köçürmələri

284 Cari əməliyyatlar balansına nələr aiddir?

- Investisiyadan gəlirlər, xidmətlər, fövqəladə vəziyyət
- Pul köçürmələr, gəlirlər, xərclər
- Fövqəladə vəziyyət, xidmətlər, pul köçürmələr
- Mallar, xidmətlər, investisiyadan gəlirlər
- Mallar, pul köçürmələri, investisiyalar

285 İqtisadi birliyə keçməyin şərtləri hansılardır

- İnfiliyasiya
- Ticarət balansı
- Sərbəst iqtisadi zonalar
- Vergi sisteminin uyğunlaşdırılması
- Tədiyyə balansı

286 Ölkənin rəqabət qabiliyyətinin müəyyən edilməsi amilləri hansılardır

- Ölkənin coğrafi vəziyyəti
- Dövlət tənzimlənməsi
- Kapital ixracı
- Yerli istehsalın kifayət etməsi
- İnfiliyasiya

287 Lisenziyaların bölüşdürülməsi üsullarına nə aiddir

- Kvota
- Veksel
- Auksion

- Bank
- Səhm

288 Qeyri-tarif məhdudlaşdırılmaları hansıdır

- Alternativ
- Advalorem
- Kvotalar
- Idxlal gömrük rüsumları
- Spesifik

289 Neçənci ildən sonra valyuta kursları öz yerini üzən kurslara verdi?

- 1918
- 1922
- 1971
- 1976
- 1914

290 Qızıl standart sistemi neçənci ildə ləğv edildi?

- 1944
- 1974
- 1976
- 1971
- 1925

291 Dördüncü beynəlxalq valyuta maliyyə sistemi başqa nə cür adlandırılırdı?

- Qızıl devizli sistemi
- Beynəlxalq valyuta sistemi
- Yamayka sistemi
- Bretton-Woods sistemi
- Paris sistemi

292 Yamayka sistemi valyuta sisteminin hansı mərhələsi adlandırılırdı?

- 4 mərhələ
- 3 mərhələ
- 3 və 4 mərhələ
- 1 mərhələ
- 2 mərhələ

293 Beynəlxalq valyuta-maliyyə sisteminin dördüncü mərhələsini başlangıcı neçənci ildə qoyuldu?

- 1973
- 1974
- 1976
- 1971
- 1967

294 Neçənci illərdə Bretton-Woods sistemi praktik olaraq özünün mövcudluğunu dayandırdı?

- 1973-1974
- 1971-1976
- 1973-1976
- 1971-1974
- 1971-1973

295 Neçənci illərin iqtisadi böhranından sonra, demək olar, bütün inkişaf etmiş ölkələr qızıl standartından uzaqlaşdırılar

- 20-ci illərin
- 40-cı illərin
- 30-cu illərin
- 60-cı illərin
- 50-ci illərin

296 Beynəlxalq valyuta bazarının ən mühüm mərkəzləri harada yerləşir

- Bütün cavablar doğrudur
- Nyu-Yorkda
- Tokioda
- Londonda
- Frank-furt Maynda

297 Milli valyuta sistemi beynəlxalq hüquqi normalar nəzərə alınmaqla nəyə əsaslanaraq formalasır

- İnzibati metoda
- Ödəniş balansı siyasətinə
- İqtisadi inkişaf səviyyəsinə
- Milli qanunvericiliyə
- Valyuta siyasətinə

298 Bazar iqtisadiyyatı şəraitində bir ölkədən digərinə pulların hərəkəti valyutaların mübadiləsi və satışı hər şeydən əvvəl kim tərəfindən həyata keçirilir

- Amerika İnkişaf bankı
- Milli bankı
- Kommersiya bankı
- Dünya bankı
- Aqrar bank

299 Beynəlxalq hesablaşmala rəsədən amillər nədir

- Xarici ticarət
- Veksel
- Valyuta qanunvericiliyi
- Inkassa
- Səhm

300 Valyuta siyasətinin əsas məqsədi nədir

- İqtisadi təhlükəsizlik
- Tədiyyə balansının tarazlaşdırılması
- Xarici ticarət siyasəti
- Valyuta qanunvericiliyi
- Dunya bazarında mal satışı

301 Valyuta nəzarətinin istiqamətləri hansılardır

- Bütün cavablar doğrudur
- Aksept kreditlər
- Valyuta əməliyyatları üzrə uçot və hesabların tamlığı
- Kreditlərin məhdudlaşdırılması
- Müxbir banklar

302 Valyuta siyasətinin formaları hansılardır

- İnkassa
- BVF
- İnfiliyasiya
- Valyuta əməliyyatlarının liberallaşdırılması
- Akkreditiv

303 Ödəniş balansı nəzəriyyələrinə nələr aiddir

- Merkantilizm
- Marksizm
- Fizokrat məktəbi
- Holland xəstəliyi
- Leontyev təzadları

304 Tədiyyə balansının dövlət tənzimlənməsinin üsulları

- İnvestisiya
- Ticarət balansı
- Müsbət qalıq
- Mənfi qalıq
- Defiliyasiya

305 Tədiyyə balansının müvazinatının pozulmasının iqtisadi nəticələri

- İqtisadi böhran
- Mənfi qalıq
- Devalivasiya
- Kredit
- Kapital axını

306 Tədiyyə balansının əməliyyatlarının eks olunduğu maddələr

- Rezident
- Debet
- Kredit
- Mülkü mallar ixracı
- Muxtar

307 Ödəniş balansının tərkib hissələri

- Tədiyyə balansının kəsiri
- Tələb qiyməti
- Təklif qiyməti
- Kapital və maliyyə əməliyyatları
- Tədiyyə balansının müvazinati

308 Ödəniş balansının strukturu

- Büdcə əməliyyatları
- Valyuta əməliyyatları
- Maliyyə əməliyyatları
- Texnoloji əməliyyatları
- Cari əməliyyatları

309 Regional İnkışaf Banklarına nə aiddir

- Beynəlxalq Valyuta fondu
- Amerika İnkışaf bankı
- Milli bankı

- Kommersiya bankı
- Aqrar bankı

310 Regional valyuta-kredit təşkilatları hansılardır

- Birləşmiş Millətlər Təşkilatı
- Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi
- Beynəlxalq İnkışaf Assosiasiyyası
- Beynəlxalq maliyyə korporasiyası
- Avropa Yenidənqurma və İnkışaf Bankı

311 Beynəlxalq maliyyə İnstitutları hansılardır

- Valyuta fondu
- Etibar fondu
- Beynəlxalq Valyuta Fondu
- Neft fondu
- Kreditləşmə fondu

312 Qarşılıqlı pul tələblərinin və öhdəliklərinin hökumətlərarası razılaşdırılması hansılardır

- Valyuta möhdəkirliyi
- Valyuta klininqi
- Valyuta siyaseti
- Valyuta məzənnəsi
- Valyuta nəzarəti

313 Azərbaycanda xarici investisiyalar məhz bu sahəyə yönəldilmişdir?

- İnşaat
- Yol infrastruktur sənayesi
- Yeyinti sənayesi
- Yanacaq energetika
- Sənaye

314 Aşağıdakılardan hansı doğrudur?

- XİƏ-nin predmeti yalnız xidmətlərdir
- Azərbaycana cəlb olunmuş investisiyalardan 25% vergi tutulur
- Ölkəyə yeni texnologiyanın gətirilməsi həmişə müştərəkdir
- Daxili investisiya siyaseti daxili investisiya mənbələri hesabına müxtəlif məqsədlərrə nail olunmasıdır
- XİƏ dedikdə yalnız daxili ticarət nəzərdə tutulur

315 Nə vaxtdan özəlləşdirmə praktikaları orta və Şərqi Avropada tətbiq olunmaqla başlandı?

- XXI əsrin əvvələri
- 1945-cil ildən
- I dünya müharibəsindən sonra
- XIX əsrin
- XX əsrin 90-ci illəri

316 Xarici investisiyaların cəlb edilməsində özəlləşdirmə praktikaları İngiltərədə neçənci ildən və kimi iqtidara gəlməsi ilə sürət qazandı?

- Heç biri
- 1979 M.Tetçer
- 1998 Q.Braun
- 1991 U.Çörçil
- 2001 D.Kameron

317 Xarici investisiyanın cəlb edilməsində özəlləşdirmə praktikaları ilk dəfə hansı ölkədə tətbiq edildi?

- Ingiltərə
- Cili
- Kanada
- ABŞ
- Çin

318 Dünyada xarici investisiyaların cəlb edilməsi və azad mebadilə məqsədilə yaradılan inzibati ərzi vahidləri necə adlanır?

- Qarşılıqsız mübadilə bazarları
- Pulsuz xidmət zonaları
- Ixracyönlü şəhərlər
- İqtisadi rayonlar
- Azad iqtisadi zonalar

319 İnvestisiya siyasətinin əsas prinsipləri verilənlərdən biri aid deyil?

- İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsi nail olmaq
- İxtisaslaşmış dövlət investisiya layihələrinin hazırlanması
- Yerli kadrların hazırlanması
- Dövlət bütçəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət
- Müəssisələrə dövlət tərəfindən qayğının göstərilməsi

320 Daxili investisiya siyasətinin həyata keçirilməsində əsas amil nədir?

- İnvestisiyanın olması
- Maliyyə mənbələri
- Banklar
- Dövlət siyasəti
- İqtisadiyyatın asıllığı

321 İnvestisiya siyasətinin əsas prinsiplərinə hansıları aid etmək olar 1. İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq 2. İnvestisiyalara vergilər tətbiq etmək 3. İnvestisiyaları yalnız banklara yönəltmək 4. İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması 5. İnvestisiya sahəsində dövlət bütçəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin artırılması

- 1,2,3
- 1,4,5
- 3,4,5
- 1,2,5
- 2,3,4

322 İnvestisiya siyasətinin məqsədi nədir?

- Ölkədə yüksək vergiyə nail olmaq
- Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
- Ölkədə mənfi saldoya nail olmaq
- Ölkədə investisiya mühitinin əlverişli şəlkə salınması
- Ölkədə nağdsız hesablaşmalara nail olmaq

323 Dövlət investisiya siyasətini hansı sənədlər müəyyənləşdirir?

- Qanunvericilik
- Hamısı ilə
- Müqavilə
- Ekspertiza
- Heç biri ilə

324 Ölkəmizdə investisiyaların maliyyələşmə mənbələri hansı sənədlə təsdiq olunur?

- Ekspertizanın son sənədi
- Standart üzrə sənəd
- Qanunvericilik sənədi
- Maliyyə sənədi
- Sertifikat sənədi

325 Azərbaycanın XİƏ-də beynəlxalq ticarətə integrasiyası hansı dövrdən başlanır?

- 1897
- 1992
- 1964
- 1983
- 1901

326 Bütün dünya ölkələrinin planlı iqtisadiyyatı hansı sistem yaratmışdır?

- Dünya bazar sistemini
- Dünya təbii ehtiyatlar sistemini
- Dünya əmək resursları sistemini
- Dünya təsərrüfat sistemi
- Dünya bank sistemini

327 Beynəlxalq səviyyədə bütün münasibətlər nə ilə tənzimlənir?

- Fiziki-iqtisadi metodlar
- Dövlət orqanları
- Beynəlxalq qanunlar və normalar
- Firmalar və təşkilatlar
- Kompleks metodlar

328 Qanuna əsasən özəlləşdirməni hansı orqan tənzimlətir?

- Torpaq və xəritəçəkmə
- Statistika komitəsi
- Nazirlər kabinetli
- İqtisadi inkişaf nazirliyi
- Dövlət əmlakını idarə edən orqan

329 İcarə haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə sərəncam qəbul edildi?

- 1994
- 1998
- 1992
- 1995
- 1993

330 Özəlləşdirmə obyektləri hansılardır?

- Xarici hüquqi və fiziki şəxslər
- Müəssisə və təşkilatlar
- Dövlət mülkiyyətində olan bütün müəssisə və əmlak
- Hüquqi şəxslər, xarici hüquqivə fiziki şəxslər
- Yalnız hüquqi və fiziki şəxslər

331 Özəlləşdirmənin hüquqi təminatının təşkil edən ilk sənəd neçənci ildə təsdiq olunmuşdur?

- 1992

- 1998
- 1994
- 1996
- 1993

332 Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının startı neçənci ili əhatə edir?

- 1991
- 1996
- 1994
- 1993
- 1992

333 Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının formallaşmasına neçənci ildən başlamışdır?

- 1991
- 1992
- 1993
- 1996
- 1994

334 Xarici investisiya siyasəti dedikdə və nəzərdə tutulur:

- Bazarın tipi
- Uzunmüddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirlər
- Dövlət büdcəsinin gəlir hissəsini daim artırmaq siyasəti
- Xarici mühitin vəziyyəti
- Investisiya mühiti və siyasəti

335 İvestisiya bazarının obyektlərinə aid deyil?

- Məqsədli pul əmanətləri
- Paylar, səhmlər
- Əsas fondlar və dövriyyə vəsaiti
- Qiymətli kağızlar bazarı
- Bazarın tipi

336 H.Çeneri ölkələrin iqtisadiyyatının investisiya ilə təminatına dövrünü neçə mərhələyə bölüb?

- 4 mərhələyə
- 6 mərhələyə
- 2 mərhələyə
- 3 mərhələyə
- 5 mərhələyə

337 Yiğım qılığının aradan qaldırılması problemini neçənci əsrдə P. Rouzenteyn\_radon qaldırmışdır?

- XIX əsrin sonunda
- XX əsrin 60-ci illərində
- XIX əsrin 60-ci illərində
- XX əsrin 40-ci illərində
- XX əsrin 50-ci illərində

338 Yiğım qılığının aradan qaldırılması problemlərini hansı alim qaldırmışdır?

- A.Smit
- R.Vernon
- H.Çeneri

- S.Haymeri
- P.Rouzensteyn-Radon

339 İnkışafa yardım nəzəriyyəsinin neçə modeli formalasmışdır?

- 6 modeli
- 4 modeli
- 3 modeli
- 9 modeli
- 2 modeli

340 Ölkələrin iqtisadiyyatının maliyyə resurslarına böyük ehtiyacları olduğunu sübuta yetirən iqtisadçılar kimlərdir?

- S.Haymeri və R.Vernonu
- R.Kouzu və S. Kuznets
- S.Haymeri və R. Kouzu
- S.Kuznets və K.Kurixana
- R.Kouzu və S. Kuznets

341 Xarici investisiyaların həcminin artması əvvəlki illərə nisbətdə neçə % təşkil etmişdir?

- 80% və 82%
- 21% və 68%
- 52% və 78%
- 21% və 49%
- 70% və 78%

342 Neçənci ildə Azərbaycanda xarici investisiyaların həcmi artdı?

- 2003
- 2007
- 2002
- 2005
- 2010

343 Maliyyə sistemində klassik qızıl standartının bərqərar olması neçənci illəri əhatə edir?

- 1945-1970
- 1870-1914
- 1945-1971
- 1914-1945
- 1870-1971

344 Neoklassik nəzəriyyə hansı alımların nəzəri görüşləri əsasında formalasmışdır?

- A.Smit və B.Olin
- C.S.Milli və A.Smit
- D.Rikardonun və C.S.Mill
- A.Smit və D.Rikardonun
- E.Hekşer və B.Olin

345 ənənəvi nəzəriyyələrə hansı nəzəriyyələri aid etmək mümkündür?

- Neoklassik, marksist, neokeyns
- Neoklassik marksist
- Neokeyns, marksist
- Neoklassik, neokeyns
- Marksist

346 Ölkələr beynəlxalq ticarətə daha çox fikir versələr, çox fayda götürərlər fikrini kim söyləmişdir?

- B.Olin
- A.Smit
- C.S.Millin
- D.Rikardo
- E.Hekşer

347 İvestisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölünür?

- 5
- 3
- 4
- 6
- 2

348 TMK nəzəriyyəsinin tərəfdarları kimlər olmuşdur?

- K.Marks, R.Vernonu, R.Vernonu
- A.Smit, S.Haymeri, R.Vernonu
- R.Kouzu, K.Marks, A.Smit
- S.Haymeri, R.Kouzu, A.Smit
- S.Haymeri, R.Vernonu, R.Kouzu

349 TMK nəzəriyyəsinin fəaliyyəti neçənci əsrдə sürətlə artmağa başlayır?

- XX əsrin II yarısında
- XXI əsrin ortalarında
- XIX əsrin I yarısında
- XX əsrin I yarısında
- XX əsrin əvvəllərində

350 Marksist nəzəriyyəsi hansı alımların nəzəri görüşləri əsasında formalaşmışdır?

- B.Olin və K.Marks
- A.Smit və B.Olin
- A.Smit və K.Marks
- E.Hekşer və D.Rikardo
- K.Marks

351 Byenəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlınlıqla dünya iqtisadiyyatı da inkişaf edər fikri kimə məxsusudur ?

- A.Smit
- E.Hekşerə
- B.Olinə
- R.Nurksenə
- D.Rikardoya

352 İvestisiyalar hansı formada həyata keçirilir?

- Birbaşa və portfel
- Yalnız dolayı
- Yalnız portfel
- Dolayı və portfel
- Birbaşa və dolayı

353 İvestisiyalar neçə formada həyata keçirilir?

- 10
- 7
- 2
- 5
- 6

354 İnvestisiya hansı məqsədi daşıyır?

- Valyuta banklarından kredit götürmək
- Özəlləşdirməni sürətləndirmək
- Ölkənin gəlir və xərclərini həll etmək
- Gəlir və ya sosial səmərə əldə etmək
- Yalnız gəlir əldə etmək

355 Investisiya nədir?

- Sosial-iqtisadi prosesin tənzimlənməsi
- Iqtisadi və sosial səmərə əldə etməkdən ötrü müxtəlif obyektlərə qoyulan pul, qiymətli kağızlar, intellektual mülkiyyət obyektləri və s.
- İstehsalın genişləndirilməsi
- Bazarın tipidir
- Dövlət büdcəsinin gəlir hissəsinin daimi artırmaq siyasətidir

356 Real investisiyanın mahiyyəti nədir?

- Vəsaitin mənimsənilməsidir
- Müəyyən birməhsulun istehsalına yatırılan investisiyalı
- İşçilərin maddi tələbatın ödəyir
- Elmi və texniki tərəqinin inkişafına təsir göstərir
- Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalar

357 Maliyyə investisiyalarının mahiyyəti nədir?

- Paylar səhmlərdir
- Vəsaitdir
- Qiymətli kağızlar bazarıdır
- Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalardır
- Pul köçürməsidir

358 Mahiyyətinə görə investisiyalar hansı sıradə düzgün göstərilmişdir?

- Maliyyə, real, dolayı
- Yalnız intellektual
- Dolayı
- Maliyyə, real, birbaşa
- Real, dolayı, intellektual

359 Investisiyalar mahiyyətinə görə neçə qrupa bölündürlər

- 10
- 2
- 3
- 5
- 8

360 Dünya ölkələrində istifadə edilən vergi sistemi nədir

- Lisenziya
- Kvota

- Əlavə dəyər vergisi
- Mənfəət vergisi
- Mütərəqqi

361 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin iqtisadi metodları

- Preferensial rüsumlar
- Fiksal rüsumlar
- Əlavə dəyər vergisi
- Tranzit rüsumlar
- Himayədarlıq rüsumlar

362 İdxalı məhdudlaşdırın mürtəce tədbirlər

- Aksizlər
- Barter
- Residentlərin öz vasitələri hesabına idxlal
- Kreditlə idxlal
- Kompensasiyalı və ya ekvivalent idxlal

363 Dövlətin xarici ticarət siyasətinin əsas istiqamətləri hansılardır

- Barter əməliyyatları
- Konsiqnasiya yolu ilə ixrac
- Təkrar ixrac
- İxrac fəaliyyəti
- Sərhədyanı ticarət

364 Embarqo nədir

- İdxalın stimullaşdırılması
- Hər hansı əmtəənin ölkəyə gətirilməsinə qadağa
- İdxal və ixrac zamanı tarif güzəştəri
- Xarici ticarətdən alınan vergi
- Antidempinq rüsumları

365 Hər hansı bir əmtəənin , elmi-texniki informasiyanın ölkədən aparılmasına və ya ölkəyə gətirilməsinə qadağa qoyulması necə adlanır

- Kvota
- Subsidiya
- Embarqo
- Dempinq
- Lisenziyalasma

366 Ticarət saldosu necə hesablanır

- İdxalı tənzimləyən təşkilat
- İdxal və ixracın fərqi
- İdxal və ixrac edilən xidmətin nisbəti
- İdxal və ixrac edilən valyutanın nisbəti
- İxracı tənzimləyən təşkilat

367 Advalor gömrük rüsumu nədir

- Kompensasiya rüsumları
- Antidempinq rüsumları
- Xüsusi rüsumlar
- Mal vasitələrinə görə müəyyən edilən gömrük rüsumu

- Malların gömrük dəyərinə görə faizlə hesablanması

368 Xarcici ticarətin tənzimlənməsi vasitələri hansılardır

- Kredit faizləri
- İnfrastruktur
- Gömrük rüsumları
- Yarmarka sistemi
- Gəlir vergisi

369 Proteksionalizm siyasetinə hansılar aid deyildir

- Kvota
- Lisenziyalasdırma
- Qeyri-tarif tənzimlənməsi
- Tarif tənzimlənməsi
- İdxalın stimullaşdırılması

370 Proteksionalizm siyasetinin tədbirlərinə aid olanı göstərin

- Birbaşa vergilər
- Əlavə dəyər vergisi
- İdxalın məhdudlaşdırılması
- Dempinq
- Tarif tənzimlənməsi

371 Xarici ticarət siyasetinin vasitəleri hansılardır

- Miqdar nəzarəti
- Tarif kvotaları
- Asılılıq
- Müstəqillik
- Valyuta siyasəti

372 Xarici ticarət siyasetinin əsas formaları nədir

- Azad ticarət
- Valyuta məzənnəsi
- Tarif kvotası
- Ticarət müharibələri
- Azad ticarət zonası

373 Xarici ticarətin tənzimlənməsinin zəruriliyi nədir

- Dolayı vergi
- Daxili bazarın artırılması
- İxracın artırılması
- İdxalın artırılması
- Vergi sisteminin təkmilləşdirilməsi

374 Beynəlxalq ticarətin tənzimlənməsi nəzəriyyələrinin istiqamətləri hansılardır

- F.Xayek
- M.Caks
- F.Engels
- K.Mars
- Xekşər-Onlin – Sammeulson

375 Azərbaycanın xarici ticarət siyasetinin əsas istiqamətləri hansılardır

- İnzibati vasitələr
- Azad ticarət siyasəti
- Dövlət suverenliyi
- Dövlət tənzimlənməsi
- İqtisadi vasitələr

376 Xarici ticarət siyasətinin əsas məqsədi nədir

- Xarici yardım siyasəti
- Ölkənin coğrafi vəziyyəti
- Elmi-texniki inqilab
- Valyuta məzənnəsini artırmaq
- Büdcəyə gəlir gətirmək

377 Xarici iqtisadi siyasətin əsas istiqamətləri

- Proteksionizm siyasəti
- Ödəniş balansı siyasəti
- Kadr siyasəti
- Valyuta siyasəti
- Gömrük siyasəti

378 Beynəlxalq ticarətin xüsusiyyətləri

- İnhisar səviyyəsinin yüksək olması
- Gəlirin yüksək olması
- Valyuta məzənnəsinin yüksək olması
- Qiymətin yüksək olması
- İnfilyasiyanın yüksək olması

379 Beynəlxalq ticarətdə zidiyyətlərin əmələ gəlməsinin səbəbləri nədir

- Leontyev təzadları
- Mərkəzləşdirmə
- Beynəmilləşdirmə
- Qloballaşma
- Merkantalizm

380 Qeyri-neft sektorunu üzrə ixracda xüsusi çəkisinə görə I yerdə hansı sənaye sahəsi durur?

- Qara metallurgiya
- Metallurgiya
- Kimya sənayesi
- İKT
- Aqrar sənaye

381 Qara metallurgiya sahəsində ixrac üzrə əsasım tərəfdəş ölkələr hansılardır?

- Özbəkistan, İtaliya
- Türkiyə, B.Ə.Ə
- İran, Çin
- Rusiya, Qazaxıstan, Türkmenistan, B.Britaniya
- Polşa, Ukrayna, İran

382 Ölkənin əlvan metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdəş ölkələr hansılardır?

- B.Britaniya, Rusiya
- Rusiya, Qazaxıstan
- Azərbaycan, B.Britaniya, B.Ə.Ə

- Qazaxıstan, Türkmenistan
- İran, Çin, Türkiyə

383 Qeyri-neft sektorunun prioritet sahələrinə aid deyil?

- Informasiya texnologiyası
- Nəqliyyat
- Kənd təsərrüfatı
- Sənaye
- Neft-qaz hasilatı

384 Aqralızınq ASC əsasən hansı məqsədlə yaradılmışdır?

- Yoxsulluğun azaldılması məqsədilə
- Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə
- Irihəcmli neft gəlirinin yarada biləcəyi-tendensiyaların qarşısını almaq məqsədilə
- Aqrar bölmənin müasir texnika ilə təchizatının ümumilləşdirilməsi məqsədilə
- Infrastruktur sahələrin geniş miqyaslı inkişafı üçün

385 MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır?

- Almaniya
- İtaliya
- Rusiya Federasiyası
- Türkiyə
- Moldova

386 Hazırkı şəraitdə Azərbaycanın neft ixracının yüksəməsində aşağıdakı əsas məsələlər prioritet təşkil edir?

- Kimya kompleksinə xidmət edən infrastruktur modernləşdirilməsi.
- Dövlətin investisiya resurslarından metallurgiyada səmərəli istifadə edilməsi
- Aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi
- Irihəcmli neft gəlirlərinin yarada biləcəyi mənfi tendensiyaların qarşısının alınması
- Vergi dərəcələrinin optimal həddədən azaldılması

387 Ölkədə inflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olmasının əsas səbəbi hansıdır?

- İqtisadiyyata yönəldilən investisiya strukturunun təkmili
- Dövrüyyədə olan pul kütləsi həcminin azalması
- İdxal mallarının ucuzlaşması
- Dünya bazarlarında xam neftin qiymətinin artması
- İdxal-ixrac əməliyyətlərində inhisarçılığla qarşı mübarizə

388 Azərbaycanın neft və qaz gəlirlərindən istifadənin prioritetlərinə aid deyil?

- Ölkənin müdafiə qabiliyyətinin güclənməsi
- “Insan kapitalının” inkişafı
- Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
- Infrastruktur sahələrinin genişmiqyaslı inkişafı
- Gəlilərin qızılı dəyişdirilməsi

389 Bakı-Tbilisi-Ceyhan neft kəməri neçənci ildən istifadə verilib?

- 2009
- 2007
- 2004
- 2006
- 2003

390 Rusiya Azərbaycanın qeyri-neft sektorunu üzrə ixracında neçə faiz paya malikdir?

- 92%
- 8,7%
- 45%
- 81%
- 28%

391 Respublikadan MDB ölkələrinə saəsn hansı məhsullar ixrac edilir?

- Quru nəqliyyat vasitələri
- Elektrik məşinləri və avadanlıqlar
- Dənli bitkilər
- Neft və onların emal məhsilulları
- Avadanlıqlar və mexaniki qurğular

392 Ölkənin ümumi ixracında neft və neft məhsulları neçə faiz paya malikdir? (2007-ci il üzrə)

- 76%
- 45%
- 81%
- 28%
- 92%

393 Azərbaycanın qeyri-tarif sektorunu üzrə ixracında xüsusi çəkisinin görə birinci yerdə duran ölkə hansıdır?

- İran
- Almaniya
- Rusiya Federasiyası
- Türkiyə
- Ukrayna

394 MDB ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxlər edilmişdir?

- Gəmi, qayıqlar və digər vasitələr
- Neft və onların emalı məhsulları
- Heyvan və bitki mənşəli piylər və yaqlar
- Butun minerallar
- Elektrik məşimləri, avadanlıqlar, dənli bitkilər

395 Xarici ticarət dövriyyasında ixracın xüsusi çəkisinin yüksəldilməsində hansı amilin rolü böyükdür?

- Aqrar sənaye
- Yüngül sənaye
- Neft amili
- İKT
- Metallurgiya

396 Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətlərinə aid deyil:

- Yerli istehsalın çox keçmiş sovet standartlarında olması
- Ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- Neft idxləçisi olması
- Coğrafi mövqə
- Zəngin təbii sərvətlərə malik olması

397 Dövlətin iqtisadi siyasətində sənayenin inkişaf prioritetlərinə aid deyil:

- Aqrar böhranın maddi-texniki bazasının möhkəmləndirilməsi

- Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
- Investisiya mənbələrinin və resursların müəyyənləşdirilməsi
- Dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qoşulması
- Güzəştli bündə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi

398 Hökumətin iqtisadi siyasetində aqrar bölmədə inkişaf prioritetləri necə müəyyənləşir?

- İstehsalın texnoloji cəhətdən yenidən qurulması
- Vergi və gömrük siyahısının təkmilləşdirilməsi
- İxracönümlü istehsalların yaradılmasının təvqi
- Kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası
- Güzəştli bündə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi

399 İxrac potensialının tənzimlənməsində başlıca məqsədi:

- İxrac olunan əmtəələrdə əmək tutumunun artırılması
- Milli iqtisadiyyatın davamlı inkişafının təmini
- Dünya təsərrüfatı ilə səmərəli integrasiya şəraiti yaratma
- AR-da malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
- Azərbaycan Respublikasında idxlən əmtəə strukturunun səmərələşdirmək

400 Hökumətin iqtisadi siyasetində aqrar bölmənin inkişafı prioritetlərinə aid deyil

- Aqrar bölmənin maliyyə vəziyyətinin
- Aqrar bölmənin
- Torpaq və su ehtiyatı
- Kənd təsərrüfatı
- Ixtisaslı işçi qüvvəsinin hazırlanması

401 Azərbaycan nefti ən çox hansı nəqliyyat vasitəsilə nəql edilir?

- Avtomobil nəqliyyatı
- Hava nəqliyyatı
- Çay nəqliyyatı
- Dəniz nəqliyyatı
- Dəniz və boru

402 Respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların yoxlanmasında bir pəncərə prinsipi neçənci ildən tətbiq edilir?

- 2005
- 2007
- 2006
- 2009
- 2008

403 Gömrük tarifi haqqında Azərbaycan respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- 29 iyun 1996
- 13 avqust 1992
- 10 iyun 2007
- 20 iyun 1995
- 13 avqust 1997

404 İxrac potensialının tənzimlənməsində hansı amil xüsusi əhəmiyyətə malikdir?

- Torpaq məcəlləsi
- Gömrük qanunverciliyi
- Vergi qanunverciliyi

- Gömrük məcəlləsi
- Mülki məcəllə

405 İxrac gömrük rüsumlarının dərəcəli və onalrin tətbiq olunduğu malların siyahısı hansı orqan tərəfindən müəyyən olunur?

- Nazirlər Kabinet
- İcra Hakimiyyəti
- Milli Məclis
- İİN
- Bələdiyyə

406 İxracat vergisi haqqında AR-nın Qanununda ixracat vergisinin dərəcəsi neçə faiz qeyd edilmişdir?

- 45%
- 50%
- 20%
- 70%
- 75%

407 Kompenasiya rüsunları hansı hallarda tətbiq edilir?

- Idxl olunan malların qiyməti ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca
- Belə bir idxl yerli istehlakçılara ziyan vurduqda
- Bu mal istisma edilmədikdə
- Idxl olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca və AR-da onların istehsalının təşkilinə maneçilik törədildikdə
- AR gömrük ərazisinə gətirilən malların istehsalı və ya zamanı birbaşa və dolayı susidiyalardan istifadə olunduqda

408 İxracat vergisi haqqında Azərbaycan Respublikasının Qanunu Neçənci ildə qəbul olunmuşdur?

- 27 mart 2007
- 28 mart 1995
- 10 iyun 1997
- 26 oktyabr 2004
- 20 iyun 1995

409 İxrac nəzəriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

- 27 mart 2007
- 10 iyun 1997
- 26 oktyabr 2004
- 20 iyun 1995
- 1 fevral 2007

410 Kontyev effekti hansı nəzəriyyə əsasında formalashmışdır?

- “Merkantilizm”
- “mütləq üstünlükler”
- “Henşer-Olin”
- “Müqayisəli üstünlükler”
- “Gözəgörünməz əl”

411 Statistik məlumatlara görə Azərbaycana hansı məqsədlə gəlmələr üstünlük təşkil edir?

- Turizm
- Müalicə
- İstirahət, əyləncə
- İşgüzar

Şəxsi

412 Mövsümünə görə Azərbaycana səyahətlərin ən fəal dövrü?

- Qış
- Payız
- Yay
- Yaz
- Yanvar mart

413 Mövsümünə görə Aəzrbaycana səyahətlərin ən zəif gəlmə dövrü?

- Yanvar-mart
- Payız
- May-iyun
- Yaz
- Aprel-iyun

414 Abşeron rayonu üzrə turizmin əsas mənbəyi:

- Meşə su müalicə müəssisəsi
- Zəngin baludologiya resursları, dəniz sahili çimərlik resursları
- Aqrar turizm üçün imkanlar
- Rəngarəng landşaft və müləyim iqlim
- Əl işləri yaradıcılığı – misqərlilik,xalça,ağac məmulatları

415 Lənkəran rayonu üzrə turizmin əsas mənbəyi?

- Nabran istirahət zonası
- Quru subtropik iqlim
- Dənizkənarı Nabran istirahət zonası
- 11 iqlim qurşağında 7-sinə malik olması, Lənkəran ovalığı, Talış dağları
- Gürcüstanla birləşən beynəlxalq turizmin marşrutu

416 Gəncə-Qazax rayonun əsas turizm mənbəyi?

- Meşə su müalicə müəssisə
- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Naftalan istirahət-müalicə kompleksi
- Zəngin baludologiya resursları
- Nabran istirahət zonası

417 Şəki-Zaqatala rayonunun əsas turizm mənbəyi ?

- Naftalan istirahət-müalicə kompleksi
- Quru subtropik iqlim
- 11 iqlim qurşağında 7-nə malik olması
- Rəngarəng landşaft və müləyim iqlim, Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Meşə su müalicə müəssisəsi

418 Aran rayonunun əsas turizm mənbəyi?

- Müalicəvi duz mədənləri
- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Quru subtropik iqlim, Gürcüstan , Türkiyə, İranla birləşən nəqliyyat yolu
- Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu dəlilizi
- Nabran istirahət zonası

419 Quba-Xaçmaz rayonunun əsas turizm mənbəyi?

- Aqrar turizm üçün imkanlar
- Müalicə əhəmiyyətli mineral sular
- Naftalan istirahət-müalicə kompleksi
- Meşəsu müalicə müəssisəsi
- Müxtəlif iqlim şəraiti, dənizkənarı Nabran istirahət zonası

420 Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- 1996-cı il 27 iyul
- 1998-ci il 12 mart
- 2003-cü il 14 iyul
- 2001-ci il 11 aprel
- 1999-cu il 27 iyul

421 Azərbaycan Turizm Şurasının əsas məqsədi:

- Yeni iş yerlərinin açılması, dövlətin gəlirlərinin artırılması
- Turistlərin istirahət, yerdəyişmə azadlığı təmin etmək
- Müxtəlif sahələrin məhsullarının istehlakçısı olan xarici turistlərin Azərbaycana marağının artırılması ilə turizmi inkişafı etdirmək
- Dövlət və özəl təşkilatlar, xüsusilə turagentliklər və mehmanxanalar arasında əlaqələrin möhkəmləndirilməsi vasitəsilə turizmin inkişafı
- Ətrafi mühitin qorunması

422 Aşağıdakılardan hansı milli turizm sənayesinin inkişafı sahəsində meydana çıxan ekzogen xarakterli problemlərə aiddir?

- Milli turizmin spesifik problemləri
- Ixtisaslı kadrların çatışmazlığı
- Qlobal problemlər
- Qeyri-iqtisadi xarakterli problemlər
- Ümumiqtisadi problemlər

423 Aşağıdakılardan hansı turizmin inkişafının daxili problemlərinə aiddir?

- Epidemiyalar
- Birja böhranları
- Qlobal problemlər
- Qeyri-iqtisadi xarakterli problemlər
- Ölkələrarası hərəkət sərbəstliyi problemi

424 Makroiqtisadi problemlərə hansılar aiddir?

- Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
- Ixtisaslı kadrların çatışmamazlığı
- Xarici tərəfdəşlərin ədalətsizliyi
- Yerli turizm məhsulunun aşağı keyfiyyəti
- Turizm resurlarının mühafizəsi

425 Ölkə turizminin spesifik problemlərə aid deyil :

- Turizm firmalarının istiqamətinin dəyişkənlüyü
- Kütləvi informasiya vasitələrinin qeyri-obyektivliyi
- Turizm resurlarının mühafizəsi ilə əlaqəli problemlər
- Yerli turizm məhsullunun aşağı keyfiyyəti
- Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı

426 Turizmin ölkədə tədqiqi və proqnozlaşdırılması neçə səviyyəsini əhatə edir?

- 4
- 3
- 2
- 5

427 Ölkədə turizmin tədqiqi və proqnozlaşdırılmasında makrosəviyyə hansı amilləri özündə birləşdirir?

- Dövlətin turizm sahəsində regional siyasetinin təhlili
- Sürətin cari vəziyyəti
- Regionda turizm sənayesinin cari vəziyyətinin qiymətləndirilməsi
- Ölkə üzrə turizm sahəsində fəaliyyətin qiymətləndirilməsi, dövlət siyasetinin və xarici amillərin turizmin inkişafına təsiri
- Daxili imkanlardan istifadə səviyyəsi

428 Metasəviyyə nəyi öyrədir?

- Ölkə özrə ümumi iqtisadi vəziyyətin təhlilini
- Ölkələrin regionlarında turizm sənayesinin vəziyyəti və potensial imkanlarını
- Daxili imkanlardan istifadə səviyyəsini
- Xarici amillərin şirkətin fəaliyyətinə təsirlərini
- Dövlət siyasetinin turizmin inkişafına təsirini

429 Aşağıdakılardan hansı kənd turizmi və ekoturizm sahəsində olan problemlərə aiddir?

- Turizm obyektlərinə aparan yolların yararsız vəziyyətdə olması
- Turizm marşrutun inkişaf etdirilməsi
- Reklam işinin aşağı səviyyəsi
- Bu sahədə qanunvericilik bazasının olmaması
- Diyarşunaslıq hərəkatının aşağı səviyyəsi

430 Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən əsas orqan hansıdır?

- Nazirlər Kabineti
- Mədəniyyət və Turizm Nazirliyi
- İdman və Gənclər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Milli Məclis

431 Milli turizm hansı amilləri əhatə edir?

- Beynəlxalq turist mübadiləsini
- Daxili və çıxış turizmini
- Fərdi və qrup turizmi
- Kurort və mədəni turizmi
- Daxili və gəlmə turizmi

432 Kommersiya turizmi nədir?

- Turist səyahəti haqqında qərar turist tərəfindən deyil, müəssisə rəhbərliyi tərəfindən verilir
- Turist tərəfindən ödənişli əsaslarla keçirilən turizmdir
- Vasitəcəsisiz turizm növüdür
- Etnik məsələlərlə əlaqəli olan turizmdir
- Kurort və mədəni turizmin sintezidir

433 Turizm infrastrukturunun nəqliyyat sektoru üzrə hansı tədbirlər həyata keçirilir?

- Ölkə ərazisində turizm zonalarının inkişafi üçün şəraitin təmin edilməsi
- Turizm marşrutları üzrə məlumat bankının yaradılması
- Tarixi-mədəni abidələrin reyestrinin hazırlanması

- Turizm əhəmiyyətli yerlərə aparan yolların müəyyənləşməsi
- Turistlər üçün məlumat lövhələrin yerləşdirilməsi

434 Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir?

- Turizm resurslarının qiymətləndirilməsi
- Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması
- Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması
- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- Gələn turistlərə sorğu, habelə reklam və marketinq xidməti göstərmək

435 Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri

- Nəqliyyat
- Sosial vəziyyət
- Elmi-texniki
- Mədəni
- Siyasi

436 Turizmin inkişafına təsir faktorlarından biri:

- Mədəni inkişaf
- Sosial inkişafı
- Milli gəlirin artması
- İqtisadi inkişaf
- Ailənin gəliri

437 Hansı halda ölkə daha çox gəlir əldə edir?

- Malların baha satdıqda
- İxracı genişləndirdikdə
- Texnika tədbiqini genişləndirdikdə
- İstehsalı genişləndirdikdə
- Yeni mal istehsal etdikdə

438 Ölkə hansı halda daha çox xərclər edir?

- İdxal genişləndikdə
- Rəqabət genişləndikdə
- İstehsal aşağı düşdükdə
- Yeni mal istehsal etdikdə
- Mal bolluğu aşağı olduqda

439 Beynəlxalq turizmin mahiyyəti:

- Yeniliklərin yayılması
- İnsanların müəyyən məqsəd üçün yerdəyişməsi
- Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq
- İnsanların hərəkət etməsi
- İnsanların istirahəti

440 dünya iqtisadiyyatında turizm rolü

- İşgüzarlığı artırma
- Münasibətləri genişləndirmək
- Sağlamlığı qorumaq
- İstehsalı inkişaf etdirmək
- Yenilikləri yaymaq

441 Beynəlxlaq turizm təşkilatının yaranma tarixi?

- 1975
- 1960
- 1955
- 1950
- 1970

442 turizmin genişlənməsinə mənfi təsir göstərən faktorlardan biri

- Ölkənin coğrafi quruluşu
- Turizm məhsullarının çatırmamazlığı
- Nəqliyyat xidmətinin tələbdən geri qalması
- Dövlətlərarası soyuq müharibələrin dərinləşməsi
- Sosial vəziyyətin aşağı olması

443 Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri:

- Yeni kadrların hazırlanması
- Turizmdə idarəcilik sisteminin yenidən qurulması
- Turizmi infrastrukturunun inkişafı
- Turizm istehsalının genişləndirilməsi
- Turizm müəssisələrinin avadanlıqlaşdırılması

444 Qloballaşan turizmin əsas mexanizmindən biri

- Turizm istehsalı
- BVF
- TMŞ-lər
- Iqtisadi təşkilatlar
- Ekoloji tarazlıq

445 Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir?

- İdarəcilik sistemindən
- Yerli işçi qüvvəsindən
- Kənd təsərrüfatından
- İstehsaldan
- Avadanlıqdan

446 Səmərəli işləməyən turizm şirkəti öz strategiyasını həyata keçirmək üçün hansı varıntdan istifadə etməyə çalışır?

- Kapital sərfini artırmaq
- İdarəetməni təkmilləşdirmək
- Turizm istehsalını genişləndirmək
- Maddi texniki bazarı inkişaf etdirmək
- Digər şirkətlərlə əlaqəyə girmə-inteqrasiya etmək

447 Turist sərfinə gedən hər hansı bir şəxs həmin ölkənin nəyi hesab olunur?

- Həmin ölkənin istehlakçısı
- Müvəqqəti yaşayan
- Miqrasiya olunan
- Vətəndaşı
- Sahibkarı

448 Turizmin təsnifləşdirilməsi neçə istiqamətdə mövcuddur?

- 7 istiqamətdə
- 12 istiqamətdə
- 11 istiqamətdə
- 5 istiqamət
- 3 istiqamətdə

449 Avropa birliyinə daxil olan regional təşkilatlar hansılardır

- Gömrük birlüyü
- Avropa Kömür və Polad birlüyü
- Avropa Komissiyası
- Avropa Parlamenti
- Avropa kapital qoyuluşu bankı

450 Avropa birliyinin idarəetmə orqanları hansılardır

- Birgə enerji siyasəti
- Gömrük birlüyü
- Sərbəst iqtisadi zona
- Avropa Komissiyası
- Birgə nəqliyyat siyasəti

451 Avropa birliyinin təşkilati strukturu hansılardır

- Vergi siyasəti
- Gömrük siyasəti
- Vahid Avropa Aktı
- Maliyyə orqanları
- Birgə kənd təsərrüfatı siyasəti

452 Avropa Birliyinin iqtisadi siyasətinin uyğunlaşdırılmasına nə aiddir

- istehsal amilləri
- rəqabət siyasəti
- büdcə siyasəti
- kadr siyasəti
- ekoloji siyasət

453 Avropa Birliyinin kənd təsərrüfatı bölmələrində tətbiq edilən qiymət növləri hansılardır

- subsidiya
- rəqabət qiyməti
- pərakəndə satış qiyməti
- inhisar qiyməti
- hədəf qiyməti

454 Avropa Birliyinin iqtisadi birlüyü

- sosial siyasət
- advalorem
- valyuta məzənnəsinin tənzimlənməsi
- xarici yardım siyasəti
- divident

455 Avropa Birliyinin Funksiyaları

- valyuta tənzimlənməsi
- keyfiyyət və standartlaşdırma
- Avropa valyuta sisteminin qüvvəyə miniməsi

- azad və ədalətli rəqabətin yaranması
- ATZ-rin yaradılması

456 Gürcüstan, Ukrayna, Özbəkistan, Maldova (GUÖM) təşkilat strukturu

- ÜTT
- Milli əlaqələndiricilər komitəsi
- Daxili İşlər naziri
- BMT inkişaf programmı
- Xammal ixracı

457 Ümumdünya Ticarət Təşkilatının təşkilati strukturu

- rəqabət
- qeyri-tarif tənzimlənməsi
- Baş Şura
- tariflərin aşağı salınması
- proteksionizm

458 Ümumdünya Ticarət Təşkilatına daxil olmağın şərtləri

- sosial inkişaf
- konyunktura siyaseti
- iqtisadi inkişaf səviyyəsi
- xarici ticarət siyaseti
- qanunvericilik bazasının uyğunlaşdırılması

459 ÜTT-yə daxil olduqdan sonra qarşıya çıxan problemlər

- fiksal siyaset
- əlverişli gömrük rejimi
- daha əlverişli şərait rejiminin tətbiqi
- qeyri-tarif metodlardan imtina edilməsi
- vahd hüquqi məkandan istifadə

460 Beynəlxalq regional ticarət blokları

- Avropa Şurası
- Avropa İttifaqı
- Ticarət və Triflərin Baş Sazişi
- Ümumdünya Ticarət Təşkilatı
- Birləşmiş Millərlər Təşkilatı

461 Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlar

- MDB
- BMT
- Beynəlxalq Valyuta Fondu
- Dünya Bankı
- ÜTT

462 Azərbaycan Respublikasında valyuta tənzimlənməsini həyata keçirən dövlər orqanı

- İqtisadi İnkişaf Nazirliyi
- Az.Respublikası Milli Bankı
- Dövlət Vergi
- Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi

463 Beynəlxalq ticarəti tənzimləyən regional təşkilatlar

- İqtisadi əməkdaşlıq
- Müstəqil Dövlətlər Birliyi
- Dünya Bankı
- BMT
- Beynəlxalq Valyuta Fondu

464 Beynəlxalq iqtisadi əlaqələri tənzimləyən beynəlxalq təşkilatlar

- GÜAM
- Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı
- Beynəlxalq Valyuta Fondu
- NATO
- MDB

465 Azərbaycan Avroasiya məkanında hansı regional qruplaşmada iştirak edir

- Dünya Bankı
- OPEK
- ÜTT
- İqtisadi əməkdaşlıq təşkilatı
- BMT

466 Ümumdünya Ticarət Təşkilatının vəzifələri

- iqtisadi tədbirlər
- inzibati tədbirlərin artırılması
- gömrük rüsumlarının artırılması
- bütün əmtəələrə tarif güzəştəri
- ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi

467 Ümumdünya Ticarət Təşkilatının əsas funksiyaları

- dövlət alıştı
- çoxtərəfli ticarət sazişlərinin yerinə yetirilməsinə nəzarət
- proteksionizm
- azad ticarət siyasəti
- dempinq

468 QATT nədir

- beynəlxalq iqtisadi əlaqələri tənzimləyən təşkilat
- işçi qüvvəsinin beynəlxalq hərəkətini tənzimləyən təşkilat
- ixracı tənzimləyən təşkilat
- idxlə tənzimləyən təşkilat
- beynəlxalq ticarət əlaqələrini tənzimləyən təşkilat

469 Ölkələrarası tarif və ticarət üzrə baş saziş hansıdır

- QATT
- NATO
- BMT
- GÜAM
- MDB

470 əsrin Müqaviləsi də bu günü gəndər neft şirkətləri ilə neçə neft sazişi imzalanıb?

- 15
- 18
- 16
- 21

471 Azərbaycanda neft və qaz sənayesinin yüksək dinamik inkişaf mərhələsi neçənci ildə başlamışdır?

- 1965
- 1986
- 1975
- 1969
- 1976

472 1980-ci ildə neft qurğusunun inşası başlanıb?

- Dədə Qorqud
- Katalitik riforminq
- Neftin koklaşdırılması
- Katalitik krevinq
- ELOU-AVT-6

473 Azərbaycanda ilk neft quyusu harada qazılmışdır?

- Sabunçu
- Bibiheybət
- Pirallahı
- Şubran
- Binəqədi

474 Bakıda ilk neft kəməri nə vaxt inşa edilib

- 1878-ci il
- 1980-ci il
- 1960-ci il
- 1912-ci il
- 1970-ci il

475 Bakıda inşa edilən ilk neft boru kəmərinin uzunluğu nə qədər olub?

- 14km
- 22km
- 10km
- 12km
- 20km

476 Xəzər dənizində birinci istismara verilən neft yatağı hamsidir?

- Atəşgah
- Azər
- “Günəşli”
- Neft daşları
- Çıraq

477 əsrin müqaviləsi adlandırılın hasilatın pay bölgüsü sazişi nə vaxt imzalanıb?

- 1990-ci il 15 sentyabr
- 1993-cü il 12 oktyabr
- 1999-cu il 29 sentyabr
- 1991-ci il 5 sentyabr

1994-cü il 20 sentyabr

478 əsrin müqaviləsi adlandırılan saziş hansı yataqların istismarını nəzərdə turu?

- Atəşgah və "Neft Daşları"
- "Neft Daşları" və Günəşli
- Azəri və Atəşgah
- Azəri,Çıraq,Günəşli
- Azəri və Çıraq

479 Hazırda Azərbaycanda hasil edilən neftin hansı hissəsi dənizdən çıxarılır?

- 55%
- 52%
- 67%
- 33%
- 45%

480 Hazırda Azəri-Çıraq-Günəşli üzrə HPB sazişindən ən çox paya malik şirkət hansıdır?

- Statoil
- ENİ
- LUKoyl
- BP
- NİKO

481 Hazırda əsrin Müqaviləsi sazişində operator şirkət hansıdır?

- Statoil
- BP
- Tota
- LUKoyl
- Niko

482 əsrin Müqaviləsi sazişi üzrə çıxarılan ilkin neft hansı kəmərlə xarici bazarlara çıxarılıb?

- Bakı-Tbilisi
- Bakı-Tbilisi ceyhan
- Bakı-Supsa
- Bakı-Novorossiysk
- Bakı-Ceyhan

483 Texniki baxımdan dünya miqyasında ən iri terminal hansıdır?

- Kulevi
- Dübəndi
- Azərtrans
- Supsa
- Səngəcal

484 Aşağıdakı ölkələrdən hansını təmsil edən neft şirkəti əsrin Müqaviləsi sazişində iştirak etməyib?

- İtaliya
- ABŞ
- Rusiya
- Türkiyə
- Azərbaycan

485 Hazırda əsrin Müqaviləsi sazişi üzrə fəaliyyət göstərən konsorsiumdə şirkətlərin birlikdə payı daha çox olan ölkələr hansılardır?

- Norveç
- ABŞ
- Rusiya
- Türkiyə
- Azərbaycan

486 Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir?

- Azərbaycan və ABŞ
- Azərbaycan və Qazaxıstan
- Azərbaycan və Rusiya
- Azərbaycan və Gürcüstan
- Azərbaycan və Türkiyə

487 Bakı-Supsa neft boru kəməri hansı terminaldan başlayır?

- Kulevi
- Supsa
- Azərtrans
- Dübəndi
- Səngəcal

488 Bakı-Tbilisi Ceyhanəsas ixrac neft boru kəmərinin təməli nə vaxt qoyulub?

- 1994-cü il 15 sentyabr
- 1998-ci il 5 noyabr
- 2002-ci il 18 sentyabr
- 1999-ci il 18 oktyabr
- 2000-ci il 22 senyabr

489 Azərbaycan ərazisində hansı ölkələrin neft tranzit olaraq nəql edilir?

- Qazaxıstan və Türkmenistan
- Türkmenistan
- Gürcüstan
- Rusiya
- Türkiyə

490 Azərbaycanda neft sənayesinin ən böyük müəssisəsi hansıdır?

- “Azərneftkombinat”
- Azərneftkimya
- Azərneft
- SOCAR
- Azərneft

491 Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi neçə kilometirdir?

- 443km
- 248 km
- 513km
- 652km
- 1076km

492 Bakı-Tbilisi Ceyhan əsas ixrac boru kəməri layihəsi nin ən böyük səhmdarı hansı olub?

- Statoil
- LUKoyl
- ARDNŞ
- NİKO
- BP

493 2009-2011-ci illərdə əsrin Müqaviləsi sazişi çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünür?

- 40:20
- 80:20
- 60:20
- 80:40
- 60:30

494 Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir?

- 1 ay
- 1 il
- 10 il
- 1 gün
- 1 həftə

495 əsrin Müqaviləsi HPB sazişi imzalanarkən neçə ölkə konsorsiumun iştirakıcısı olub?

- 10
- 12
- 4
- 6
- 8

496 Aşağıdakı şirkətlərdən hansı əsrin Müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olub, lakin hazırda konsorsiumda yoxdur?

- Statoil
- LUKoyl
- ENİ
- BP
- ARDNŞ

497 Aşağıdakı şirkətlərdən hansı əsrin Müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olmayıb, lakin hazırda konsorsiumun üzvüdür?

- Statoil
- BP
- LUKoyl
- ENİ
- ARDNŞ

498 Azərbaycanda nef thasilatı və emalı həcmində görə nə vaxt dünyada birinci yerdə olub?

- 1891-ci ildə
- 1868-ci ildə
- 1991-ci ildə
- 1899-cu ildə
- 1994-cü ildə

499 Neft emalı nədir?

- Neftin istehsalı
- Neftin təmizlənməsi
- Neftin çıxarılması
- Neftin mexaniki qatışqlardan təmizlənib distillə vasitəsilə lazımı fraksiyalara ayrılması
- Neftin fraksiyalara ayrılması

500 Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan nə qədər neft hasil edilir?

- 33%
- 52%
- 67%
- 45%
- 71%

501 1950-ci ildən sonrakı dövrdə Azərbaycanda neft hasilatının ən aşağı səviyyəsi hansı illərdə qeydə alınır?

- 2000-ci il
- 1970-ci il
- 1960-ci il
- 1990-ci il
- 1980-ci il

502 Bakı neft sənayesində əsas hərakata təkan verən şəxs kim olmuşdur?

- H.Əliyev
- Əbülfəz Elçibəy
- Musa Nağıyev
- Hacı Zeynalabdin Tağıyev
- Ş.Əsədullayev

503 Azərbaycanda neft neçənci əsrənən sənaye xarakter almışdır?

- XIX əsrin əvvəllərində
- XX əsrin əvvəllərində
- XX əsrə
- XIX əsrə
- XIX əsrin ortalarında

504 əsrin Müqaviləsi HPB sazişi imzalanarkın neçə xarici şirkət konsorsiomun iştirakçısı olub?

- 16
- 13
- 8
- 18
- 21

505 Yeni neft strategiyasının müəllifi kim olmuşdur?

- Musa nağıyev
- Məmmədəmin Rəsulzadə
- Əbülfəz Elçibəy
- Heydər Əliyev
- İlham Əliyev

506 İstanbul bəyannaməsi hansı dövlətlər arasında imzalanmışdır?

- Azərbaycan və Türkmenistan
- Azərbaycan, Türkiyə və gürcüstan
- Azərbaycan və Türkiyə

- Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan
- Azərbaycan və Qazaxıstan

507 Azərbaycan neft sənayesinin inkişaf tarixi neçə mərhələyə bölünür.

- 6
- 4
- 3
- 2
- 5

508 Neft yataqlarının axtarışı və kəyfiyyatı işlərində daha geniş tətbiq edilən üsul hansıdır?

- Geofiziki və geoloji
- Geokimyavi
- Geoloji
- Geofiziki
- Hidrogeoloji

509 Aşağıdakı ölkələrdən hansılarını təmsil edən neft şirkətləri əsrin Müqaviləsi sazişini imzalayıblar , lakin hazırda konsosiumda yoxdur?

- Azərbaycan
- Rusiya
- Norveç
- ABŞ
- Türkiyə

510 Dövlət Neft Fondu hansı dövlət təsiliatının qarşısında hesabat verir və məsuliyyət daşıyır?

- Dövlət Neft Fonduun cari işçiləri
- Dövlət Neft Fonduun icraçı direktoru
- Müşahidə Şurası
- Azərbaycan Respublikası Prezidenti
- Dövlət Neft Fonduun üzvləri

511 Aşağıdılardan hansı Dövlət Neft Fonduun icraçı direktorunun səlahiyyətinə daxil deyil?

- Fondu üzvlərini seçmək
- Fondu vəsaitinin idarə edilməsi
- Fondu təmsil etmək
- Dövlət neft Fonduun vəsaitinin formallaşması və xərclənmə üzərində ümumi nəzarətin həyata keçirilməsi
- Fondu cari işini təşkil etmək

512 Azərbaycanın xarici neft şirkətləri ilə imzalandığı pay bölgüsü sazişi hansıdır?

- Azəri-Çıraq-Günəşli
- “Əsrin müqaviləsi”
- “Şahdəniz”
- “İstanbul bəyannaməsi”
- Bakı-Tbilisi-Ceyhan

513 Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ən uzun hissəsi hansı ölkənin ərazisinə düşür?

- Azərbaycan
- Qazaxıstan
- Türkiyə
- Gürcüstan
- Türkmenistan

514 Azərbaycan ərazisindən hansı ölkələrə neft tranzit olaraq nəql edilir?

- Rusiya və Gürcüstan
- Türkiyə və Qazaxıstan
- Qazaxıstan və Türkənistan
- Türkiyə və Rusiya
- Gürcüstan, Türkmenistan

515 Hazırda dünyanın ən çox neft istehlak edən ölkələri hansılardır?

- Rusiya və Gürcüstan
- ABŞ və Rusiya
- ABŞ və Yaponiya
- Azərbaycan və Türkiyə
- Qazaxıstan və Rusiya

516 Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır?

- “Azərineft”
- “Azərilayt”
- SOCAR
- Azərneft
- ARDNŞ

517 əsrin Müqaviləsi sazişi özrə çıraqlı platformasından ilk neft və neft çıxarılır?

- 2002-ci il 22 oktyabr
- 1997-ci il 12 noyabr
- 1994-cu il 24 sentyabr
- 1991-ci il 5 sentyabr
- 2001-ci il 12 noyabr

518 1940-ci ildə SSRİ-də daxil edilən neftin nə qədər hissəsi Azərbaycanın payına düşür?

- 1/2 hissəsi
- 1/4 hissəsi
- 3/4 hissəsi
- 1/3 hissəsi
- 2/3 hissəsi

519 Ölkələrin arasında iqtisadi münasibətlər neçə qrupa bölündür?

- 1
- 4
- 2
- 5
- 3

520 AİZ uzun tarixi dövrü ərzində hansı mərhələdən keçmişdir?

- Proqamlaşdırma
- Liberallaşma
- Fomalaşma
- Qloballaşma
- Diferensiallaşma

521 Neçənci illərdə AİZ-da əmtəələrin emalına icarə verilirdi?

- 1999-cı ildə

- XX əsrin 50-ci illərində
- 1996-cı il
- XX əsrda
- XX əsrin 60-cı illərində

522 Azad iqtisadi zonalardan əmtəənin ixrac edilməsi üçün hansı şərtlər tədbiq edildi?

- ümumi
- nisbi
- əlverişsiz
- əlverişli
- güzəştli

523 Alıcı tapanadək zonalar məhsulları necə anbarlaşdırırırdı?

- Pul vasitəsi ilə
- Xüsusi əməliyyatla
- Vergisiz
- Vergi ilə
- Ödəmələr vasitəsilə

524 AİZ əvvəllər necə adlandırılmışdır?

- “Qanuni zonalar”
- “Azad limanlar”
- “Sərbəst zonalar”
- “Sərbəst limanlar”
- “İqtisadi zonalar”

525 AİZ-də üstünlük təşkil edən nədir?

- Əmtəənin bölüşməsi
- Əmtəənin saxlanması
- Əmtəənin texnologiyası
- Əmtəənin emalı
- Əmtəənin qablaşdırılması

526 Azad liman hansı siyaset nəticəsində ləğv edilmişdir?

- Əlverişli siyaset
- Sosial siyaset
- İqtisadi siyaset
- Protexionizm siyaseti
- Sərbəst siyaset

527 AİZ-nın əsasını aşağıdakı amiilərdən hansıları qoymuşdur? 1.P.Hall 2.Q.Şmoller 3.S.Hash 4.A.Oyken 5.M.Veder 6.S.Butler

- 3,5,6
- 2,4,5
- 1,3,6
- 1,2
- 4,6

528 Böyük Britaniyanın neçə rayonu böhran vəziyyətindən çıxarılmışdır?

- 40
- 30
- 25

- 15
- 35

529 AİZ inkişafının yeni mərhələsi neçənci ilə təsadüf edir?

- 1960
- 1952
- 1980
- 1963
- 1977

530 2000-ci ilin əvvəlində dünyada neçə mindən çox AİZ qeydə alınmışdır?

- 500000-dən
- 90000-dən
- 10000-dən
- 5000-dən
- 4000-dən

531 Ekspertlərin hesablanmasına görə AİZ vasitəsilə dünya mal dövriyyəsinin neçə %-i reallaşmışdır?

- 98%
- 37%
- 15%
- 100%
- 30%

532 Azad iqtisadi zonalarda çıxarılan məhsulların dəyəri hazırda neçə dollar təşkil edir?

- 1000 \$
- 50 min \$
- 500 \$
- 13-15 milyard \$
- 20-25 \$

533 ən qədim və ən iri AİZ haradadır?

- Brüsseldə
- Nyu-York
- Ottavada
- Vaşinqtonda
- Kolndə

534 AİZ-də Kioto konvensiyası nə vaxt qəbul olunmuşdur?

- Heç biri
- 1969-cu il oktyabr
- 1980-cı il martda
- 1973-cü ilin mayında
- 1998-ci il iyulda

535 Müxtəlif ölkələrarası AİZ-ın yaradılmasına neçə məqsədlə nail omaq olar?

- 7
- 3
- 5
- 2
- 9

536 Hansı əraziyə AİZ deyilir?

- geniş güzəştləri olana
- Əlverişli gözəştlər tətbiq olunana
- Güzəştlər tətbiq olunmayana
- Spesifik güzəşt tətbiq olana
- əlverişsiz güzəştlər tətbiq olunana

537 Azad iqtisadi zonaların yaradılmasına neçə aid edilir?

- 14
- 4
- 5
- 7
- 10

538 Hansı ölkələrin AİZ-da müvəffəqiyyət ilə iş aparılır? 1.Meksika 2.Yamayka 3.Mavrikiya 4.Qana  
5.Argentina

- 1,4
- 1,2,3
- 2,3
- 3,4
- 2,4,5

539 İEOÖ üçün AİZ yaratmağda əsas məqsəd nədir?

- Heç biri
- Emaledici sənaye sahələri yaratmaq
- Yerli xammal ehtiyatlarını çoxaltmaq
- Ölkənin daha perspektivli təsərrüfat sahələrinə iri xarici transmilli korporasiyaların investisiyalarını cəlb etməkdir
- Hamısı

540 AİZ-nin neçə tipi var?

- 9
- 5
- 10
- 8
- 2

541 AİZ-nın hansı tipləri var?

- Konkret və xüsusi
- Ərazi və funksional
- Konkret və xüsusi
- Diaqanal və qeyri-xətti
- Xətti və ölçülü

542 AİZ-in neçə növü var

- 8
- 1
- 5
- 4
- 6

543 AİZ-in növləri aşağıdakı variantlardan hansında düzgün verilmişdir?

- Dioqanal, servis, beynəlxalq, xüsusi, konkret, ərazi
- Funksional, texniki, ticarət, cətti
- Sənaye, ərazi, kompleks, xüsusi, ticarət, konkret
- Ticarət, sənaye, beynəlxalq, ETT, servis kompleks
- Düzgün variant yoxdur

544 AİZ-in neçə forması var?

- 20
- 14
- 15
- 10
- 17

545 Ticarət zonası eçen aşağıdacverilən variantlardan hansı uyğundur?

- Hamısı
- Bond anbarları
- Azad limanlar
- Azad gömrük zonaları
- Azad ticrət mikrozonaları

546 Sənaye istehsal zonası neçə zona hesab edilir?

- Heç biri
- “Beşinci nəsil”
- “Birinci nəsil”
- “İkinci nəsil”
- “Üçüncü nəsil”

547 Sənaye istehsalı hansı bazar yönümünə istiqamətlənən istehsala üstünlük verilir?

- Əlavə
- Xarici
- Daxili
- Daxili və xarici
- Əsas və xüsusi

548 Hazırda beynəlxalq zona yaradılmasında hansı ölkələr fəal rol oynayır?

- Heç biri
- Ukrayna və Belarus
- Çexiya və Macarıstan
- Polşa və Slovakiya
- Hamısı

549 Elmi-texniki inkişaf zonasının hansı nümunələri vardır?

- Düzgün variant yoxdur
- Spesifikasi və xüsusi
- Texniki və iqtisadi
- Texnopolis və texnopark
- Ümumi və xüsusi

550 AİZ-in servis növündə servis ingiliscə hansı mənənəti verir?

- “daşınma”
- “güzəşt”
- “danışmaq”

- “xidmət”
- “göstəriş”

551 Servis zonasına aşağıdakılardan hansı aiddir?

- Düzgün variant yoxdur
- Ekoporklar
- Vergi qanunları
- Offoşorlar
- Hamısı doğrudur

552 Dünyada ən məşhur və böyük texnika parkı olan silikon velli harada yerləşir?

- İtaliyada
- Koreyada
- ABŞ-da
- Almaniyada
- Fransada

553 ABŞ-da texnika parkından neçə zona mövcuddur?

- 64
- 80
- 32
- 15
- 70

554 Yaponiyada nə qədər texnopolis yaradılmışdır?

- 26
- 40
- 38
- 30
- 20

555 ən çox məşhur olan bank üzrə frank zonasının yaradılması hansı ölkədə olmuşdur?

- Hamısında
- Bəhreyn və manilada
- Singapurda
- Honkoqda
- Karib dənizi adalarında

556 İEOÖ-də yerləşən fank zonaları başqa cür necə adlanır?

- “frank-bağlaşma”
- “offşor-rejim”
- “frank-mərkəz”
- “offşor-mərkəzi”
- “frank-rejim”

557 Offşor bağlaşma vasitəsilə xarici ölkə bank başqa bir ölkəyə, yaxud da ölkə subyektinə nə verir?

- Pul ödəməsi
- Birbaşa susidiyalar
- Vergi
- Kredit
- Valyuta məzənnəsi

558 AİZ-da neçə əsas stimullara və güzəştlərə diqqət yetirilir?

- 5
- 8
- 10
- 4
- 14

559 AİZ-in hansı stimulları var?

- İqtisadi
- Vergi
- Kredit
- Maliyyə
- Siyasi

560 AİZ-in güzəştlərinə aşağıdakılardan hansı aiddir?

- Inzibati
- Hamısı
- Vergi
- Xarici ticarət
- Heç biri

561 Offşor termini ingiliscə hansı sözdən götürülmüşdür?

- Heç biri
- “ofsory”
- “offshore”
- “offshor”
- “offhare”

562 Offshore ingiliscə mənası nə deməkdir?

- Hamısı
- Sahillərə yaxın
- Sahillərin artması
- Sahillərdən kənar
- Heç biri

563 Bütün offşorlar neçə böyük tipə böyünür?

- 5
- 2
- 4
- 3
- 7

564 Turizmin inkişaf etdiyi ölkələr

- Özbəkistan-Türkmənistan
- Rusiya-Ukrayna
- Türkiyə-Yunanıstan
- İran-Pakistan
- Azərbaycan-Moldova

565 Beynəlxalq turizm dünya ixracının neçə faizini təşkil edir

- 60-80%

- 9-10%
- 10-15%
- 7-8%
- 20-30%

566 Beynəlxalq turizm ümumi məhsul istehsalına görə hansı istehsal sahələrini qabaqlamışdır

- Kimya
- qara metallurgiya
- kənd təsərrüfat
- neft və qaz
- neft və avtomobil

567 2002-ci ildə beynəlxalq turistlərin sayı neçə milyona çatmışdır

- 820 milyona
- 920 milyona
- 520 milyona
- 715 milyona
- 100 milyona

568 ÜTT proqnozlaşdırma görə 2020-ci ildə beynəlxalq turistlərin sayı neçə milyon nəfər olacaqdır

- 2010 milyon
- 2000 milyon
- 1800 milyon
- 1602 milyon
- 1680 milyon

569 ÜTT proqnozlaşdırma görə 2020-ci ildə beynəlxalq turizmdən alınan gəlirlərin miqdarı neçə milyard dollar olacaqdır

- 2000 milyard dollar
- 3000 milyard dollar
- 4000 milyard dollar
- 5000 milyard dollar
- 2050 milyard dollar

570 Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərmək üçün neçə nəfər iş yeri lazımdır

- 8 nəfər
- 5 nəfər
- 4 nəfər
- 10 nəfər
- 3 nəfər

571 Dünya üzrə beynəlxalq turizm sahəsində neçə min iş yeri fəaliyyət göstərir

- 100 min
- 300 min
- 400 min
- 500 min
- 200 min

572 Dünya üzrə ümummilli məhsulun neçə faizi ixracatın payına düşür

- 100%
- 80 %
- 10%

- 20%
- 30 %

573 Dünya üzrə ümumi məhsulun neçə faizi beynəlxalq turizmin payına düşür

- 8 %
- 20 %
- 30 %
- 50 %
- 10 %

574 Dünyada əməkqabiliyyətli əhalinin neçə faizi turizm sənayesində onunla bağlı sahələrində məşğuldur

- 8,5 %
- 9,2 %
- 10 %
- 8,1 %
- 7,5 %

575 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neçənci ili Turizm ili elan etmişdir

- 2009
- 2011
- 2012
- 2000
- 2008

576 2009-cu ildə ölkəyə təxminən nə qədər xarici vətəndaş gəlib

- 5 milyon
- 3 milyon
- 1 milyon 830 min
- 2 milyon
- 4 milyon

577 Mədəniyyət və Turizm Nazirliyinin nəzdində neçə turizm şirkəti fəaliyyət göstərir

- 200
- 150
- 160
- 140
- 137

578 Zarada yaranan Turizm kompleksi tam təyinatına , həm də nadir layihə strukturuna görə xüsusi önem daşıyır

- Şəki rayonunda
- Quba rayonunda
- Qəbələ rayonunda
- Qusar rayonunda
- Lerik rayonunda

579 Qış yay Turizm Kompleksində gündə neçə min turist istirahət edəcək

- 8 min
- 10 min
- 5 min
- 20 min
- 3 min

580 2010-cu ildə ölkə iqtisadiyyatına qoyulmuş vəsaitin neçə milyard dollar qeyri-neft sektoruna yönəldilmişdir

- 5,5 milyard dollar
- 9,3 milyard dollar
- 8,5 milyard dollar
- 6,5 milyard dollar
- 5,7 milyard dollar

581 2010-cu ildə ölkə iqtisadiyyatına neçə milyard dollar vəsait qoyulmuşdur

- 80,5 milyard dollar
- 40,5 milyard dollar
- 15,5 milyard dollar
- 20,5 milyard dollar
- 30,8 milyard dollar

582 Xarici investorların fəaliyyətini tənzimləyərkən dövlət iqtisadiyyatın neçə sahəsini fərqləndirməlidir

- Xarici investisiyaların qismən iştirak edə biləcəyi sahələr
- Xarici investisiyaların iştirakı qadağan olunmuş sahələri
- hamısı
- Xarici investisiyaların cəlb edilməsi üçün xüsusi tədbirlərin görüldüyü sahələr
- Xarici investisiyalara açıq sahələr

583 2003-2008 -ci illər ərzində ölkə iqtisadiyyatına neçə milyard manat investisiya yönəldilmişdir

- 33,5 milyard
- 40,9 milyard
- 50,5 milyard
- 38,7 milyard
- 40,2 milyard

584 Neçənci əsrin sonundan başlayaraq İEÖ-nin iqtisadiyyatına yönələn birbaşa investisiyaların həcmi artdı

- XVII əsr
- XX əsr
- XVIII əsr
- XVI əsr
- XIX əsr

585 Neçənci ildə Vaşinqtonda qəbul edilmiş Dövlətlər və xarici şəxslər arasında investisya müharibələrinin həlli qaydaları haqqında Konvensiyanın əhəmiyyəti olduqca böyükdür

- 1980
- 1975
- 1965
- 1960
- 1970

586 Çoxtərəfli sazişlər sırasında BMT-nin Baş Assambleyasının neçənci ildə qəbul etdiyi Dövlətlərin iqtisadi hüquq və vəzifələri barədə Xartiya çoxtərəfli sazişlər sırasına daxildir

- 1980
- 1990
- 2000
- 1985
- 1975

587 Neçənci ildə İnvəstisiyaların zəmanəti üçün çoxtərəfli Agentliyin təsisini reallaşdırıldı

- 15 mart 1998-ci il
- 20 oktyabr 2000-ci il
- 5 noyabr 2010-ci il
- 10 fevral 2012-ci il
- 11 oktyabr 1988-ci il

588 Digər mühüm konvensiya neçənci ildə imzalanmış dövlətlərin immuniteti barədə Avropa konsepsiyasıdır

- 2000
- 1982
- 1980
- 1972
- 1990

589 Vaşinqton Konvensiyası neçənci ildə imzalanmışdır

- 1985-ci ildə
- 1990-cı ildə
- 2000-ci ildə
- 1965-ci ildə
- 1980-ci ildə

590 Xarici investisiya qoyuluşlarının maliyyələşmə mənbələrinə hansılar aiddir

- Xarici hüquqi və fiziki şəxslərin vəsaitləri
- Xarici dövlətlərin büdcə vəsaitləri
- Hamısı
- Dövlətlərarası kreditlər
- Beynəlxalq təşkilatların maliyyə vəsaitləri

591 İnvəstisiyalar maliyyələşmə mənbələri hansılardır

- Hamısı
- Daxili investisiya
- Xarici investisiya
- İnvəstisiya mühüti və siyaseti
- Mallar, xidmətlər, investisiyadan gəlirlər

592 İnvəstisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölündür

- 6
- 5
- 3
- 2
- 8

593 Birbaşa investisiya nədir

- İnvəstisiyalara vergilər tətbiq etmək
- Investorlar kapital qoyulmuş obyekt üzərində nəzarət keçirə bilərlər
- İnvəstisiyanı yalnız banklara yönəltmək
- Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
- Ölkədə investisiya mühütünün əlverişli şəklə salmaq

594 Real invəstisiyalar hansı invəstisiyalardan ibarətdir

- Dövriyyə vəsaitlərinə yatırılan investisiyalar
- Əsas kapitala və dövriyyə vəsaitlərinə yatırılan investisiyalar
- Bütün cavablar doğrudur
- İvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq
- İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması

595 Real investisiya neçə tərkib hissədən ibarətdir

- 5
- 3
- 8
- 6
- 2

596 Beynəlxalq iqtisadi integrasiyanın formaları

- Valyuta arbitracı
- Birləşmiş Millətlər Təşkilatı
- Azad ticarət zonaları
- Beynəlxalq Valyuta fondu
- Dünya Bankı

597 Dünya iqtisadi integrasiyanın inkişaf meylləri

- Rəqabət siyasəti
- Regional
- Sərbəst iqtisadi zona
- İşçilərin sərbəst hərəkəti
- İqtisadi siyasət

598 İvestisiyalar məhiyyətinə görə neçə qrupa bölündür

- 2
- 3
- 5
- 8
- 10

599 Ölkə miqyasında investisiyalar nə şəklində həyata keçirilir

- Mütləq üstünlük
- Müqayisəli istehsal xərcləri
- Geniş təkrar istehsal prosesi
- İstehsalın beynəlxlaq ixtisaslaşması
- İstehsalın beynəlxalq kooperasiyası

600 Merkantilizm nəzəriyyəsi hansı dövrdə meydana gəlmişdir

- XVI-XVII
- XVII əsrin II yarısı
- XIX
- XV-XIII
- XVIII

601 Hekşer-Olin modelinə görə Azərbaycan daha çoxhansı sahədə ixtisaslaşmalıdır

- meşə-kimya
- maşınqayırma
- aqrar sahədə

- elektrotexnika
- neft istehsalında

602 Mütləq üstünlük nəzəriyyəsinin əsasını hansı prinsip təşkil edir

- mütləq mənfəət
- istehsal
- ixracat
- əmək bölgüsü
- ticarət

603 Merkantilizm nəzəri məktəbinin nümayəndəsi deyil

- T.Man
- U.Hoffor
- A.Monkretyen
- O.Skarujan
- A.Smit

604 Xarici ticarətlə bağlı nəzəriyyələrdən də amerikalı neoklassik hansı iqtisadçıya məxsusdur

- V.Stoffor
- T.Man
- V.Leontyev
- Hekşer-Olin
- Makl Porter

605 Neçənci illərin ortalarından başlayaraq mili iqtisadiyyatda əldə edilmiş sabitlik sonrakı illərdə makroiqtisadi inkişafın əsasına çevrilmişdir

- 1990
- 2000
- 1980
- 1990
- 2010

606 Neçənci ildən başlayaraq özünü əsas makroiqtisadi göstərici olan ümumadxili məhsulun artımında göstərmişdir

- 2010
- 2000
- 1990
- 1997
- 1990

607 2006-cı ildə ÜDM neçə faizdir

- 2006-cı ildə 20,5%
- 2006-cı ildə 38,9%
- 2006-cı ildə 30,5%
- 2006-cı ildə 29,2%
- 2006-cı ildə 34,5%

608 1990-1995-ci illər ərzində ölkədə istehsal olunan ÜDM-nin adam başına düşən dəyəri neçə manata yüksəlmişdir

- 2005-2010-cu illərdə 1890 manata
- 1980-1985-ci illərdə 2560 manata
- 1990-1995-ci illərdə 2890 manata

- 1995-2007-ci illərdə 2980 manata
- 2000-2005-ci illərdə 2860 manata

609 2002-2007-ci illərdə emal sənayesi məhsulu istehsalı neçə min manata çatmışdır

- 13867 min manat
- 12676 min manat
- 15841 min manat
- 14631 min manat
- 18972 min manat

610 Azkompozit Boru İstehsalı zavodu neçə ildən fəaliyyətə başlamışdır

- 2009-cu ilin II yarısından
- 2000-ci ilin I yarısından
- 2005-ci ilin I yarısından
- 2006-ci ilin II yarısından
- 2008-ci ilin I yarısından

611 Dizayn Genay Azərbaycan zavodu neçənci ildən fəaliyyətə başlamışdır

- 2006-ci ildən
- 2000-ci ildən
- 2003-cü ildən
- 2004-cü ildən
- 2005-ci ildən

612 Gilan Holding -də neçənci ildən iri istehsal sahələri qurulmuşdur

- 2010-cu ildə
- 2008-ci ildə
- 2006-ci ildə
- 2005-ci ildə
- 2000-ci ildə

613 Neçənci ildə Star Uit zavodunun açılışı olmuşdur

- 2004-cü ilin fevral ayında
- 2003-cü ilin mart ayında
- 2010-cu ilin yanvar ayında
- 2000-ci ilin may ayında
- 2005-ci ilin aprel ayında

614 1995-2007-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi neçə dəfə artmışdır

- 20 dəfə
- 15 dəfə
- 14 dəfə
- 10 dəfə
- 12 dəfə

615 2007-ci ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş ümumi investisiya neçə milyon manat olmuşdur

- 3200,2 milyon manat
- 3456,6 milyon manat
- 3405,8 milyon manat
- 3508,9 milyon manat
- 3409,8 milyon manat

616 Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətləri hansılardır

- hamısı doğrudur
- coğrafi mövqeyi
- ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- zəngin təbii sərvətlərə malik olması
- neft ixracatçısı olması

617 1995-2007-ci illər ərzində xarici ticarət dövriyyəsinin həcmi neçə dəfə artmışdır

- 7 dəfə
- 10 dəfə
- 9 dəfə
- 5 dəfə
- 2 dəfə

618 Azərbaycan Respublikasının dünyanın neçə ölkəsi ilə ticarət iqtisadi əlaqəsi mövcuddur

- 180
- 240
- 150
- 140
- 160

619 İcarə edilmiş gəmilərdə yüklerin daşınması müqaviləsini əvəzedən sənəd

- çarter
- saziş
- spesifikasiya
- qaimə
- hesab faktura

620 Malın daşınmasında onun siğorta olunmasının təsdiqləyən müqavilə

- qaimə
- konosament
- saziş
- müqavilə
- siğorta polisi

621 Malların nisbətən yüksək qiymətə satıldığı beynəlxalq ticarət forması

- birja ticarəti
- beynəlxalq bazar
- beynəlxalq sərgilər
- hərrac ticarət
- qarşılıqlı ticarət

622 Müabiqə seçimi prosedurları neçə halda olur

- 8
- 3
- 2
- 5
- 6

623 Tender şərtləri hansılardır

- bütün cavablar doğrudur

- həmin avadanlığın bütün texniki şərtləri, texniki-iqtisadi xarakteristikası
- əsas alış-veriş şərtləri, o cümlədən mal göndərilməsi müddəti, qiymətin qoyulması qaydası
- arbitraj, cərimə, təminat, tələbnamə şərtləri
- avadanlığın, yaxud sair malların adı və miqdarı

624 Torqların keçirilməsi hansı mərhələyə bölünür

- bütün cavablar doğrudur
- kontraktın imzalanması
- torqların hazırlanmasına
- torq iştirakçıları tərəfindən təkliflərin təqdimatına
- məlgöndərənin seçilməsi

625 Keçirilməsi üsulundan asılı olaraq torqlar neçə növə ayrılır

- 2 növə
- 1 növə
- 5 növə
- 8 növə
- 3 növə

626 Hərrac ticarətilə məşğul olan firmaları şərti olaraq neçə ixtisaslaşmış qrupa ayırmaq olar

- ixtisaslaşdırılmış firmalar
- broker-komission firmaları
- kooperativlərə məxsus hərrac firmaları
- fermerlər ittifaqına məxsus hərrac firmaları
- bütün cavablar doğrudur

627 Hərracda satılan malın dəyərinin neçə faizi kontrakt imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil götürdükdə

- 40-50%-i
- 30-40%-i
- 10-15%-i
- 30-40%-i
- 20-30%-i

628 Su samuru xəzi üzrə hərrac ticarətinin mərkəzi hansı şəhərdir

- bütün cavablar doğrudur
- Kopenhagen
- Nyu-York
- Montreal
- London

629 ABŞ-da, Kanadada beynəlxalq hərrac satıcıları malların neçə faizi xəz-dəri mallarının payına düşür

- 85%-i
- 70%-i
- 100%-i
- 60%-i
- 50%-zi

630 Beynəlxalq hərrac nədir

- uzun müddətə keçirilən hərrac
- dövri keçirilən hərrac
- açıq keçirilən hərrac

- daimi keçirilən hərrac
- bazarın müəyyən yerlərində fəaliyyətdə olan və mütəşəkkil təşkil edilmiş ticarət qurumudur

631 1980-cı illərdə təkcə Amerika birjalarında birtipli kontraktların neçə faizinə yenidən baxılmış və bəyənilmişdir

- 70%-nə
- 20%-nə
- 50%-nə
- 80%-nə
- 100%-nə

632 Bu gün beynəlxalq birja ticarətinin dinamikasını və strukturunu şərtləndirən amillər

- konkret dünya mal bazarlarında tələb və təklif nisbətinin dinamikliyi
- elmi-texniki tərəqqinin inkişafı
- bütün cavablar doğrudur
- bazarların inhisarlaşmasında və real mallarla ticarətin həyata keçirilməsi formalarında irəliləyişlər
- əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarının meydana gəlməsi

633 Neçənci əsrdə beynəlxalq birja ticarətində ciddi dəyişikliklər olmuşdur

- XIX
- XXI
- XVIII
- XVII
- XX

634 Mal birjaları əsasən neçə məqsəd üçün istifadə olunur

- 5
- 2
- 9
- 3
- 6

635 Kütləvi-hüquqi birjalar harada yerləşir

- bütün cavablar doğrudur
- Fransada
- Belçikada
- Hollandiyada
- Amerikada

636 Təşkilati prinsiplərinə görə mal birjaları neçə tipə bölünür

- 8
- 6
- 5
- 3
- 2

637 Beynəlxalq mal birjası mal nomenklaturasına görə neçə növə ayrıılır

- bütün cavablar doğrudur
- universal birjalar
- ixtisaslaşmış birjalar
- qeyri-ixtisaslaşmış birjalar
- dar ixtisaslaşmış birjalar

638 Beynəlxalq mal birjasının mahiyyəti nədir

- fond birjası
- dövri olaraq keçirilən birjalar
- əmək birjası
- qiymətli kağızlar
- daim fəaliyyətdə olan bazarın xüsusi növü

639 Beynəlxalq bazarın mala təminatını genişləndirmək amillərindən biri

- informasiya bolluğu yaratmaq
- potensial tərəfkeşlər tapmaq
- yeni mal markası yaratmaq
- kontraktların bağlanması sürətləndirmək
- xammal mənbələri tapmaq

640 İxrac və idxlə əməliyyatlarını həyata keçirmək və beynəlxalq bazara çıxmaq üçün tərəflərin əsas məqsədi

- potensial tərəfkeşlər tapmaq
- az xərc sərf etmək
- mal satmaq
- mal almaq
- gəlir əldə etmək

641 Birja sazişinin bağlanması üçün alıcıya hansı sənəd verilir

- hesab-faktura
- spesifikasiya
- konosamenti surəti
- sazişin surəti
- warrant

642 Dolayı ixrac nədir

- xüsusi malların ixracı
- birbaşa ixrac dövrü ixrac
- vasitəçilərin tərkibi ilə həyata keçirilən ixrac
- mövsümi ixrac
- dövrü ixrac

643 Beynəlxalq bazarda taxıl məhsullarının satışını tənzimləyən beynəlxalq təşkilat

- Dünya bankı
- QATT
- BVF
- BTT
- ÜTT

644 Alqı-satqı prosesində beynəlmiləlləşmənin əsas mexanizmi

- inhisarlılıq
- təmərküzləşmə
- sənaye
- kənd təsərrüfatı
- globallaşma

645 Dünya təsərrüfatında beynəlmiləlləşmənin əsas istiqamətlərindən biri

- iqtisadi beynəlmiləlləşmə
- siyasi beynəlmiləlləşmə
- alqı-satqı prosesində beynəlmiləlləşmə
- hərbi baxımdan beynəlmiləlləşmə
- kommunikasiya sistemində beynəlmiləlləşmə

646 Beynəlxalq ticarətin genişlənməsi nə ilə xarakterizə olunur

- bazara çıxarılan malların ümumi həcminin artması
- texniki mübadilə
- müqavilə münasibətlərinin genişlənməsi
- ixrac və idxlərin həcminin artması
- xidmətlərin genişlənməsi

647 İxrac və idxlər kvotaları necə müəyyən edilir

- yeniliyinə görə
- istehsalın ixtisaslaşma səviyyəsinə görə
- rəqabət etmə səviyyəsinə görə
- ixrac və idxlə olunan malların həcminin üdm-nin həcminə nisbətinə görə
- malın keyfiyyətinə görə

648 Yarmarkaların keçiriləmsində nəzərdə tutulan əsas istiqamətlərdən biri

- müqavilə bağlamaq
- sıfariş vermək
- mal almaq
- mal satmaq
- kommunikasiya əlaqələri yaratmaq

649 Alqı-satqı kontraktlarının ödəmə növlərindən biri

- birdəfəlik ödəmə
- qarışiq formada ödəmə
- barter-mal mübadiləsi ilə ödəmə
- nəğd ödəmə
- təcili ödəmə

650 Faktiki göndərilən malın keyfiyyətini təsdiqləyən sənəd

- hesab-faktura
- veterinar sənədi
- malı müşayət edən sənəd
- spesifikasiya
- keyfiyyət haqqında sertifikat

651 Malın dəyərini köçürmək haqqında səlahiyyətli orqanların mal alan mal verənə verdiyi sənəd

- təqdimat
- lisenziya
- qəbz
- valyuta lisenziyası
- mal haqqında qaimə

652 Beynəlxalq ticarətdə geniş həcmli və yüksək qiymətə bağlanan sazişin adı

- mövsümi saziş
- ticarət kompensasiyon saziş
- yerli saziş

- sənaye kompensasiyon saziş
- birdəfəlik saziş

653 Beynəlxalq sazişlərdən biri

- uzunmüddətli saziş
- mövsümi saziş
- illik saziş
- ticarət kompensasiyon saziş
- birdəfəlik saziş

654 Müqavilənin formaları

- yerli müqavilə
- uzunmüddətli müqavilə
- perspektiv müqavilə
- birdəfəlik bağlanan müqavilə
- yazılı bağlanan müqavilə

655 Birjalarda bağlanan təcili sazişlərdən biri

- uzunmüddətli sazişlər
- idxal sazişi
- mövsümi saziş
- forvard sazişi
- birdəfəlik saziş

656 Sazişlərdən hansını birja sazişi hesab etmək olar

- uzunmüddətli saziş
- fyuçers sazişi
- ixrac sazişi
- idxal sazişi
- müqavilə üzrə saziş

657 Malların beynəlxalq alqı-satqısı üzrə müqavilələrə dair konvensiya neçənci ildə BMT müqavilələrinin hüquqiliyinə dair təşkil etdiyi konvensiya tərəfindən işlənib hazırlanmışdır

- 2008 ildə
- 2006 ildə
- 2000 ildə
- 1991 ildə
- 1996 ildə

658 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qruppa bölünür

- 6 qrupa
- 2 qrupa
- 3 qrupa
- 5 qrupa
- 8 qrupa

659 Gömrük fəaliyyətində istifadə olunan metodlardan biri

- qeyri-tarif tənzimləmə
- natural tənzimləmə
- uzunmüddətli tənzimləmə
- qısamüddətli tənzimləmə
- valyuta tənzimləmə

660 Malların idxal və ixracında alınan vergilər necə adlanır

- gömrük qiymətləndirilməsi
- gömrük gəlirləri
- gömrük vergiləri
- gömrük rüsumları
- gömrük əlavələri

661 Neçənci illərin əvvəllərinə Koreya xaricdən alınan kimya məhsullarına, maşinqayırma, elektron və elektrotexnika, xammal və s. məhsullara gömrük məhdudiyyətlərindən azad edilmişdir

- 50-ci
- 90-ci
- 80-ci
- 70-ci
- 60-ci

662 Cənubi Koreyada neçənci ildə açıq bazar siyasetinin bəyan edilməsi ilə bir çox məhdudiyyətlər ləğv edilməyə başlamışdır

- 1980-ci ildə
- 1979-cu ildə
- 1983-cü ildə
- 1982-ci ildə
- 1981-ci ildə

663 Neçənci illərin əvvəllərinə xaricdən alınan məhsullara xüsusi gömrük dərəcələri müəyyən edilmişdir

- 60-ci illərin
- 90-ci illərin
- 80-ci illərin
- 70-ci illərin
- 50-ci illərin

664 Vergi güzəştleri adını daşıyan neçə mərkəz mövcuddur

- 50-yə qədər
- 60-a qədər
- 70-a qədər
- 80-a qədər
- 90-a qədər

665 Hazırda dünyada neçə offşor zonası mövcuddur

- 800-dən artıq
- 400-dən artıq
- 500-dən artıq
- 200-dən artıq
- 300-dən artıq

666 Servis zonaları hansı zonalara aid etmək olar

- azad gömrük zonaları
- iqtisadi zonalar
- sərbəst limanlar
- offşor zonalar və vergi güzəştleri
- qanuni zonalar

667 Texniki-tətbiq zonaları ən çox harada fəaliyyət göstərir

- ABŞ, Yaponiya, Çin
- Misir, Suriya, İran
- İtaliya, Almaniya, Fransa
- Misir, BƏΘ, İran
- Türkiyə, İran, Suriya

668 Texniki-tətbiq zonaları nə vaxt yaradılıb

- 80-90-cı illərdə
- 60-70-ci illərdə
- 70-80-cı illərdə
- 50-60-cı illərdə
- 80-85-ci illərdə

669 Sənaye-istehsalat zonası nə vaxt yaradılıb

- 1975-ci ildə
- 1960-ci ildə
- 1965-ci ildə
- 1970-ci ildə
- 1959-cu ildə

670 ATZ-ə həmçinin xüsusi güzəşt tətbiq edilən ənənəvi ticarəti aid etmək olar

- bütün cavbalar doğrudur
- qeyri-servis zonalar
- sənaye- istehsalat zonası
- texniki-tətbiq zonaları
- servis zonaları

671 90-cı illərin ortalarında ABŞ-da nə qədər ATZ var idi

- 300-ə qədər
- 500-ə qədər
- 1000-ə qədər
- 700-ə qədər
- 800-ə qədər

672 Azad gömrük zonaları əsasən hansı əsrlərdə mövcud olmuşdur

- XVII-XVIII əsrlərdə
- XVI-XVII əsrlərdə
- XV-XVI əsrlərdə
- XIII-XIX əsrlərdə
- XIX-XX əsrlərdə

673 AİZ-in ən sadə formalarından biri nədir

- sərbəst limanlar
- sərbəst zonalar
- iqtisadi zonalar
- qanuni zonalar
- azad gömrük zonaları

674 Hazırda gömrüksüz ticarət mikrozonaları xarakterində hansı variantlı mağazalar geniş şöhrət qazanmışdır

- Adam Smit
- Vasiliy Leontyev

- Samuelson
- Eli Xekşer
- Dutyu Free

675 Azad ticarət mikrozonalarının yaradılması hansı dövlətlərə müsbət təsir etdi

- ABŞ, Suriya, Türkiyə
- Misir, CAR, BƏƏ, İran
- İran, İraq, Türkiyə
- İtaliya, İspaniya, Almaniya, Fransa
- Azərbaycan, Türkiyə, İran

676 Azad ticarət mikrozonaların yaradılması birbaşa nə ilə əlaqədar idi

- sovet inqilabının baş verməsi ilə
- siyanizmin inkişafı ilə
- AİZ-in dağıılması ilə
- kapitalizmin inkişafı ilə
- I Dünya müharibəsinin bitməsi ilə

677 Azad ticarət mikrozonaları əsasən neçənci əsrlərdə AİZ-rin bir növü kimi meydana çıxmışdır.

- XV-XVI əsrlərdə
- XIX-XX əsrlərdə
- XVIII-XIX əsrlərdə
- XVII-XVIII əsrlərdə
- XX-XXI əsrlərdə

678 AİZ-rin yaradılması səbəblərinə hansı şərtlər aid edilə bilər

- bütün cavablar doğrudur
- müasir infrastrukturun yaradılması və inkişafı
- mili xüsusi kapitalın və transmilli kapitalın investisiya fəallığının stimullaşdırılması
- xaricdən mili iqtisadiyyata əlavə valyuta daxil olmalarının genişləndirilməsi
- AİZ ərazisində riskli, cəsarətli layihələrin tətbiqi

679 AİZ nəyə deyilir

- əməyin məhsuldarlığını artırmaq məqsədi ilə artıq mövcud olan texnologiyanın təkmilləşdirilməsi və ya yenisinin inkişaf etdirilməsi
- mili iqtisadi məkanın qalan ərazilərində tətbiq edilməyən, spesifik güzəşt və stimullar tətbiq olunan əraziyə
- ölkənin daha perspektivli təsərrüfat sahələrinə iri xarici TMK-rin investisiyalarını cəlb etməkdir
- dövlət orqanlarının tənzimlənmə funksiyalarının əhəmiyyətinin artması
- təsərrüfat həyatının beynəlmilləşdirilməsi

680 Müxtəlif ölkələrdə AİZ-rin yaradılmasında hansı məqsədlərə nail olmaq nəzərdə tutula bilər

- bütün cavablar doğrudur
- iqtisadi zonada, eləcə də onun hüdudlarından kənarda işçi qüvvəsinin tam məşğulluğunu təmin etmək
- ölkəyə xarici investisiyanın, xüsusilə sərbəst dönerli valyutanın cəlb edilməsini təmin etmək
- iqtisadi zonada elə istehsallar təşkil edilməlidir ki, onun məhsulları xarici bazarlara çıxarıla bilsin
- daxili bazarın tələbatı nəzərə alınınsın

681 Hər bir ölkənin ixracını stimullaşdırmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərdən biri

- yeni texnika tətbiq etmək
- liberallaşmanı genişləndirmək
- yeni mal istehsal etmək
- ixracatçılarla vergiləri azaltmaq və digər güzəştlər vermək

istehsalı artırmaq

682 Hazırda beynəlxalq ticarətin həcmi hansı iqtisadi qurum daxilində daha böyükdür

- MERKOSUR
- ASEAN
- NAFTA
- ASOİB
- Aİ

683 Hazırda beynəlxalq bazarda hansı satış növü birincidir

- xidmətlərin satışı
- mal satışı
- mütərəqqi-elektron ticarət və satış
- yeni markadan olan malların satışı
- avadanlıqların satışı

684 Beynəlxalq intellektual mülkiyyət təşkilatını yaratmaqdə məqsəd

- bədii əsərləri qoruyub saxlamaq
- işgüzarlığı artırmaq
- sahibkarlığı mübafiq etmək
- biznesi genişləndirmək
- elmi-texniki tərəqqini inkişaf etdirmək

685 Beynəlxalq bazara mal və malın istehsal faktorları ilə təsir göstərən beynəlxalq korporasiyalar

- bank qrupları
- holding
- TMŞ-lər
- qeyri-hökumət təşkilatları
- vençur şirkətlər

686 Mal göndərilməsi və ödəmələrə müvafiq olaraq hansı qiymət həqiqətə uyğundur

- pərakəndə qiymətlərə
- preyskurator qiymətə
- birja kotirovkası
- sorgu qiymətlərinə
- kontrakt qiymətlərə

687 Beynəlxalq bazara xidmət ixracında aparıcı dövlətlərdən biri

- Almaniya
- ABŞ
- Avstraliya
- Fransa
- Rusiya

688 Beynəlxalq bazarın mala təminatının genişlənməsi faktorlarından biri

- TMK-ın rolunun artması
- mili istehsalın yüksəlməsi
- innovasiyanın sürətlənməsi
- dövlətin xarici mühitə diversifikasiya etməsini sürətləndirmək
- qloballaşmanın genişləndirmək

689 Elektron ticarətin əsas üstün cəhətlərindən biri

- sazişlərin bağlanması sürətləndirmək
- tələbi daha tez ödəmək
- tədavül xərclərinə qənaət etmək
- istehsala təsir göstərmək
- tələbi daha tez öyrənmək

690 Ölkə hansı halda daha çox xərc sərf edir

- idxal genişləndikdə
- mal bölgüsü aşağı olduqda
- yeni mal istehsal etdikdə
- istehsal aşağı düşdükdə
- rəqabət genişləndikdə

691 Rəqabət bazarının əsas xarakteristikası

- malın məhdud olması
- çox sayda alıcı və satıcı olduqda
- alıcı və satıcı az olduqda
- eynicinsli mallar olduqda
- yeni mal markası olduqda

692 Hazırda hansı dövlətlər beynəlxalq bazarın təminatında liderlik edir

- Yunanistan-Türkiyə
- ABŞ-Cin
- Fransa-Almaniya
- Yaponiya-Hindistan
- Latin Amerikası ölkələri

693 Beynəlxalq bazara hansı qrup ölkələr daha çox mal təqdim edir

- Avropa ölkələri
- sosialist yönümlü ölkələr
- inkişaf etməkdə olan ölkələr
- sənayecə inkişaf etmiş ölkələr
- Cənubi-Şərqi Asiya ölkələri

694 Malların nisbətən yüksək qiymətə satıldığı beynəlxalq ticarət forması

- birja ticarəti
- beynəlxalq bazar
- beynəlxalq sərgilər
- hərrac ticarəti
- qarşılıqlı ticarət

695 Ümumi daxili məhsula nisbətən milli iqtisadiyyat üçün idxal-ixrac əməliyyatlarının məbləğ qiymətləndirilməsi

- xarici ticarət kvotası
- statistik məlumatlar
- mal daşınması haqqında qaimə
- spesifikasiya
- hesab faktura

696 Mal dəyərini köçürmək haqqında səlahiyyətli orqanların mal alanın mal verənə təqdim etdiyi sənəd

- valyuta lisenziyası
- qəbz

- təqdimat
- lisenziya
- mal haqqında qaimə

697 Beynəlxalq ticarətdə geniş həcmli və yüksək qiymətə bağlanan saziş

- yerli saziş
- sənaye kompensasiyon saziş
- ticarət kompensasiyon saziş
- mövsümi saziş
- birdəfəlik saziş

698 Hecerləmə nədir

- birja alverçiləri tərəfindən təsadüf hallar üçün malın siğortalanması
- malın ilkin qiyməti
- qabaqcadan müəyyənləşdirilmiş qiymət
- təsadüfi baş verən qiymət
- möhkəm təşkil edilmiş qiymət

699 Alqı-satqı müqaviləsinin şərtləri

- valyuta ödənişləri
- valyuta dönerliyi
- qiymətli kağızlar
- bank ödənişləri
- bir vahidin qiyməti

700 Beynəlxalq ticarətin rəsmi mənbələrdən maliyyələşdirilməsinə nə aiddir

- Kommersiya Bankı
- Milli Bank
- Dünya Bankı
- Xarici Ticarət Bankı
- Beynəlxalq Valyuta Fondu